

ƏN YÜKSƏK ZİRVƏ

Azərbaycan-Türkiyə münasibətlərinin dünyada oxşarı yoxdur

◆ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri



- Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib.
- Naxçıvanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub.
- Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü keçirilib.

- Prezidentlər İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması mərasimində iştirak ediblər.
- Azərbaycan-Türkiyə sənədləri imzalanıb.
- Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər.

- Azərbaycan və Türkiyə prezidentləri Naxçıvan Bərpa-istehsalat hərbi kompleksinin açılışında iştirak ediblər.
- Ali qonağın şərafinə rəsmi nahar verilib.
- Bununla da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb.

→ 2-5

Birgə işçi qrupunun yaradılması barədə razılıq əldə olunub

2023-cü il sentyabrın 25-də Xocalı şəhərində Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədovun Qarabağın erməni sakinlərinin təmsilçiləri ilə növbəti görüşü keçirilib.

Konstruktiv mühitdə keçən görüşdə sentyabrın 21-də Yevlax şəhərində müzakirə edilmiş məsələlərin həlli istiqamətində atılan addımlardan, xüsusilə qısa müddətdə humanitar yardımın təminatı, yanacaq təchizatı və elektrik verilişinin bərpasından razılıq ifadə olunub.

Qarabağın erməni sakinləri ilə təmaslar üzrə məsul şəxs Ramin Məmmədov bundan sonrakı mərhələdə həyata keçiriləcək tədbirlər haqqında məlumat verib. Qeyd olunub ki, bəzi yaşayış məntəqələrində tənha vəziyyətdə müəyyən edilmiş erməni sakinləri üçün tibbi yardım göstərilib və onlar həkim nəzarəti altında saxlanılırlar. Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin həmin şəxslərlə görüşünə şərait yaradılması, onların ailə üzvlərinə və ya müvafiq tıbb müəssisələrinə təhvil verilməsi təklif edilib.

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin sosial-humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli üzrə rəhbərlik etdiyi işçi qrupu üzvlərinin cari fəaliyyət istiqamətlərini müəyyən etmək məqsədilə Xankəndi şəhəri də daxil olmaqla, ərazidə kommunal, səhiyyə xidmətləri və digər mülki fəaliyyətlə məşğul olan müvafiq nümayəndələrlə görüşünün təşkili və birgə işçi qrupunun yaradılması barədə razılıq əldə olunub.

Təklif olunub ki, Xankəndi şəhəri yaxınlığında və ya Xocalı istiqamətində qurulması təklif olunan səhra hospitalında səhiyyə xidmətləri Azərbaycan və erməni sakinləri üçün tərtib edilən birgə təşkil edilsin. Həmçinin Azərbaycan və erməni xidmət personalı tərəfindən mobil qida təminatı xidmətinin yaradılması təklif edilib.

Xroniki ağır xəstəliklərdən əziyyət çəkən və ya xüsusi cərrahiyyə əməliyyatına ehtiyacı olan şəxslərə zəruri tibbi yardımın göstərilməsinə hazırlıq ifadə olunub.

Bununla yanaşı, görüşdə Azərbaycan və erməni sakinləri tibbi işçilərdən ibarət soyar birgə həkim briqadalarının formalaşdırılması, həmin briqadalar tərəfindən uçqar kəndlərdə tənha və tibbi xidmətə ehtiyacı olan şəxslərə xidmət göstərilməsinin vacibliyi vurğulanıb.

Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinləri vətəndaş cəmiyyəti təmsilçiləri və ictimai fəalları Bakıya və ya Azərbaycanda digər şəhərlərinə səfərlərinin təşkil edilməsi təklifi vurğulanıb və bu cür təşəbbüslərin vətəndaş cəmiyyəti dialoqu platformasının yaradılması, eləcə də etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi baxımından əhəmiyyətli olduğu qeyd edilib.

Görülən işlərin yekunlarının müzakirəsi və gələcək addımları müəyyənləşdirmək məqsədilə tezliklə növbəti görüşün keçirilməsi barədə razılıq əldə edilib.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası

Partlayış nəticəsində yaralanan şəxslərə ilkin yardım göndərilib

2023-cü il sentyabrın 25-də Xankəndi şəhəri yaxınlığında yanacaqqoldurma məntəqəsində partlayış baş verib.

Məlumatlara əsasən, hadisə nəticəsində çoxlu sayda ölənlər və yaralananların olduğu bildirilir.

Bununla əlaqədar yaralanan şəxslərə yardım məqsədilə ilkin olaraq 200 nəfərin müalicəsi üçün yanığa qarşı tibbi ləvazimatlar, sarğı materialları, ölcəklər, dərman preparatları (spreylər, kremlər, ağrıkəsicilər, antibiotiklər və s.) daşıyan təcili tibbi yardım maşını Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə yola salınıb.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident!

BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü kimi, Qarabağda qanunsuz erməni silahlı birləşmələrinə qarşı həyata keçirilən antiterror tədbirlərinin uğurla başa çatması münasibətilə Zati-alinizi və Azərbaycan xalqını səmimi-qəlbədən təbrik edirəm.

30 illik işğaldan azad edilmiş və Ana Vətəne qovuşmuş Qarabağda, inşallah, bundan sonra əmin-amanlıq hökm sürür.

Hörmətlə,

Volkan BOZKIR,
səfir, BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri,
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü

ŞUŞA

"İslam dünyasının mədəniyyət paytaxtı" elan edilib

→ 10

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri

ƏN YÜKSƏK ZİRVƏ

Azərbaycan-Türkiyə münasibətlərinin dünyada oxşarı yoxdur

Naxçıvan Beynəlxalq Hava
Limanında qarşılanma



Sentyabrın 25-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, Naxçıvan Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şə-
rəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb
Tayyib Ərdoğanı qarşıladı.



Naxçıvanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın
rəsmi qarşılanma mərasimi



Sentyabrın 25-də Azərbaycana
rəsmi səfərə gələn Türkiyə Res-
publikasının Prezidenti Rəcəb
Tayyib Ərdoğanın Naxçıvanda
rəsmi qarşılanma mərasimi olub.

AZƏRTAC xəbər verir ki, hər iki ölkə-
nin dövlət bayraqlarının dalğalandığı

mejdanda ali qonağın şəərəfinə fəxri
qarovul dəstəsi düzülüb.

Azərbaycan Respublikasının Prezi-
denti İlham Əliyev Türkiyə Respubli-
kasının Prezidenti Rəcəb Tayyib Ərdo-
ğanı qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Tür-
kiyə Prezidentinə raport verdi.



Prezident İlham Əliyev və Prezident
Rəcəb Tayyib Ərdoğan fəxri qarovul
dəstəsinin qarşısından keçdilər.

Türkiyə Prezidenti Azərbaycan əş-
gərçələrini salamladı. Türkiyənin və
Azərbaycanın Dövlət himnləri səsləndi.

Fəxri qarovul dəstəsi hərbi marşın
sədaları altında dövlət başçılarının qar-
şısından keçdi. Dövlət başçılarını rəsmi
foto çəkdirdilər.

Azərbaycan nümayəndə heyətinin
üzvləri Prezident Rəcəb Tayyib Ərdo-
ğana, Türkiyə nümayəndə heyətinin
üzvləri Prezident İlham Əliyevə təqdim
olundu.

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub

Sentyabrın 25-də Naxçıvanda rəsmi qarşı-
lanma mərasimindən sonra Azərbaycan Res-
publikasının Prezidenti İlham Əliyevin Türkiyə
Respublikasının Prezidenti Rəcəb Tayyib
Ərdoğan ilə təkbətək görüşü olub.



Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri

ƏN YÜKSƏK ZİRVƏ

Azərbaycan-Türkiyə münasibətlərinin dünyada oxşarı yoxdur

İğdir-Naxçıvan qaz kəmərinin
təmali qoyulub

Azərbaycan-Türkiyə
sənədləri imzalanıb



Sentyabrın 25-də İğdir-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimdə iştirak ediblər.

Dövlət başçıları İğdir-Naxçıvan qaz kəmərinin təməlini qoydular.

Qeyd edək ki, İğdir-Naxçıvan qaz kəməri Naxçıvanın qaz təchizatının şəxələndirilməsinə imkan verməklə onun bir

mənbədən asılılığını aradan qaldıracaq. 2020-ci il dekabrın 15-də Ankarada Azərbaycan və Türkiyə arasında İğdir-Naxçıvan qaz boru kəmərinin tikintisinə dair anlaşma memorandumu imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci il 10 fevral tarixli Sərəncamına əsasən isə İğdir-Naxçıvan qaz boru kəmərinin tikintisi üçün dövlət büdcəsindən vəsait ayrılıb. Layihə bu il iyunun 5-də qəbul edilən "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"

nın prioritet layihələri sırasında yer alıb.

Boru kəmərinin İğdirdən Sədərək rayonuna qədər uzunluğu 97,5 kilometr təşkil edir. Kəmərin Azərbaycan hissəsinin uzunluğu 17,5 kilometr, Türkiyə hissəsinin uzunluğu isə 80 kilometrdir. Boru kəməri gündə 2 milyon kubmetr, ildə isə 730 milyon kubmetr qaz ötürmək qabiliyyətinə malikdir ki, bununla da Naxçıvanın qaza tələbatı tamamilə ödəniləcək.

Gələcəkdə boru kəmərinin ötürücülük qabiliyyətini iki dəfədən çox artırmaq mümkündür.

Sentyabrın 25-də İğdir-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması mərasimindən sonra Azərbaycan-Türkiyə sənədləri imzalanıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Qars-Naxçıvan dəmir yolu layihəsinə dair Niyət Protokolu"nu imzaladılar.

"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi"ni Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev və Türkiyə Respublikasının ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhasseki imzaladılar.

"Azərbaycan Respublikasında və Türkiyə Respublikasında bərpaulunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin ötürülməsi sahəsində Azərbaycan Respublikasının Energetika Nazirliyi və Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu"nu Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov və Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar imzaladılar.

Sentyabrın 25-də Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər. AZƏRTAC xəbər verir ki, əvvəlcə dövlətimizin başçısı bəyanatla çıxış etdi.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər



Prezident İlham Əliyevin bəyanatı

- Əziz qardaşım, Hörmətli qonaqlar,

Naxçıvana xoş gəlmisiniz. Sizi səmimiyyətlə salamlayıram.

Əziz qardaşım, bu, Sizin Naxçıvana ikinci səfərinizdir və səfər zamanı imzalanmış sənədlər Türkiyə-Azərbaycan əlaqələrinin inkişafına xidmət göstərəcəkdir.

İğdir-Naxçıvan qaz kəmərinin çəkilişi qaradaxlıq münasibətlərimizin tarixində önəmli hadisədir və bizim əlaqələrimizə yeni təkan verəcək. Naxçıvanın enerji təhlükəsizliyini daha böyük ölçüdə təmin edəcək.

Naxçıvan Azərbaycanın qədim diyəridir. Əfsuslar olsun ki, 1920-ci ildə sovet hakimiyyəti tərəfindən

Qərbi Zəngəzur Azərbaycandan ayrılmışdır və beləliklə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında coğrafi bağlantı kəsilib. Ermənistan Azərbaycanı qarşı işğalçılıq siyasətini aparmağa başlayanda Naxçıvana qarşı da onların ərazi iddiaları var idi. Burada da şiddətli döyüşlər gedirdi və məhz o vaxt Azərbaycanın böyük oğlu Heydər Əliyevin rəhbərliyi ilə, - o zaman o, Naxçıvanın başçısı idi, - Naxçıvan düşməni yerinə oturtdu və öz ərazisini qoruya bildi. Ancaq o vaxt Naxçıvanın enerji təminatı Azərbaycanın əsas hissəsindən olduğu üçün Ermənistan bütün elektrik və qaz xətlərini kəsmişdi və Naxçıvan faktiki olaraq

mühasirədə idi. İştə yox, qaz yox, qışlar da çox soyuq keçir və 15 il Naxçıvan qazsız yaşamışdır.

Ancaq 2005-ci ildə İran İslam Respublikası ilə imzalanmış anlaşmaya görə, mübadilə yolu ilə İrandan Naxçıvana qazın verilməsi təmin edilmişdir. İğdir-Naxçıvan qaz kəmərinin çəkilişi isə ikinci xətt vasitəsilə Naxçıvana təbii qazın verilməsinə şərait yaradacaq.

Bir neçə gündən sonra, daha doğrusu, üç gündən sonra Naxçıvanda Türkiyə və Azərbaycanın vəzifəli şəxslərinin, beynəlxalq təşkilatların iştirakı ilə Türkiyə-Azərbaycan III Enerji Forumu keçiriləcəkdir və əminəm ki, bu forumun nəticələri uğurlu olacaq. Naxçıvan

nın qazı, nefti olmasa da, günəşi var və Naxçıvanda günəş-elektrik stansiyalarının inşası ilə bağlı bizim böyük planlarımız var. Bu planlar gerçəkləşsə, Naxçıvan "yaşıl enerji" zonasına çevrilə bilər. Çünki burada həm günəş, həm külək, eyni zamanda su-elektrik stansiyalarının inşası üçün böyük potensial var və gələcəkdə Naxçıvandan Türkiyəyə on azı 1000 meqavat həcmində "yaşıl enerji" ixracı da mümkün olacaqdır.

Beş gün bundan əvvəl Azərbaycan öz suverenliyini tam təmin etmişdir. Əgər üç il bundan əvvəl İkinci Qarabağ müharibəsi nəticəsində biz işğala son qoymuşduqsa, bu il aprelin 23-də Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qoymaqla ərazi bütövlüyümüzü tam bərpa etmişdik, beş gün əvvəl biz suverenliyimizi tam təmin etdik, bərpa etdik. 24 saat ərzində, ondan da az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz məskunlaşmış Ermənistan ordusu təslim oldu, bizim şərtlərimizi qəbul etdi və suverenliyini tam təmin etmişdir.

Beş gün keçməsinə baxmayaraq, artıq Azərbaycandan onun Qarabağ bölgəsinə, orada yaşayan erməni əhəlisinə humanitar yardımlar göndərilməsinə başlanmışdır. Yalnızca qaz, neft, dizel, benzin, ərzaq məhsulları, dərman preparatları və digər humanitar yardım edilir və bu, bir daha onu göstərir ki, Qarabağ bölgəsində yaşayan insanlar milli mənsubiyyətlərindən asılı olma-yaraq Azərbaycan vətəndaşlarıdır, onların təhlükəsizliyi, hüquqları

Azərbaycan dövləti tərəfindən təmin ediləcəkdir.

Bir neçə gün bundan əvvəl Qarabağ ermənilərinin nümayəndələri ilə Azərbaycanın dövlət strukturlarının nümayəndələri arasında Yevlax şəhərində görüş keçirilmişdir. Bu gün ikinci görüş keçirilib, onun nəticələri haqqında məna hələ ki məlumət verilməmişdir. Ancaq Qarabağda yaşayan erməni əhəlisinin Azərbaycan cəmiyyətinə inteqrasiya prosesi, əminəm ki, uğurla gedəcək.

Əziz qardaşım, bu hadisə yax vərəndə Siz Amerikada, Nyu Yorkda idiniz, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında iştirak etmişdiniz və orada dünyanın ən ali kürsüsündən Azərbaycan dövlətinin maraqlarını ifadə edən bəyanatlar vermişdiniz, ədalətli bəyanatlar vermişdiniz, tamamilə beynəlxalq hüquqa əsaslanmış bəyanatlar vermişdiniz. Qarabağ Azərbaycan torpağıdır. Bu, həm həqiqətdir, eyni zamanda beynəlxalq hüquqa tam uyğundur. Eyni zamanda Türkiyə tərəfindən göstərilən növbəti qaradaxlıq addımıdır. İkinci Qarabağ müharibəsi zamanı Siz və bütün Türkiyə xalqı bizim suverenliyimizi tam təmin etmişdiniz. İki il bundan əvvəl Şuşa şəhərində - uzun zaman davam edən işğaldan sonra azad edilmiş Şuşa şəhərində Şuşa Bəyannaməsi - mütəfəhlik bəyannaməsi bizim münasibətlərimizi yeni müstəviyə qaldırdı.

Bu gün bu əlaqələr ən yüksək zirvədədir və bütün istiqamətlər üzrə biz indi əlaqələrimizin çox fəal dövrünü yaşayırıq. Bu gün təməlini qoyduğumuz İğdir-Naxçıvan qaz xətti - vaxtilə biz Sizinlə TANAP layihəsinin təməlini qoymuşduq, TANAP boru xəttinin açılışını bərabər etmişdik - bu gün isə Türkiyədən Azərbaycanın parçası olan Naxçıvana qaz kəmərinin inşası ilə bağlı işlərə start veririk. Qars-Naxçıvan dəmir yolunun inşasına dair Niyət Protokolunun imzalanması da tarixi hadisədir. Əminəm ki, bu layihə də uğurla həyata keçiriləcək və beləliklə, Orta dənizin bir qolu kimi həm Azərbaycana, həm Türkiyəyə, həm də digər ölkələrə xidmət göstərəcəkdir.

Biz bu gün Sizinlə, eyni zamanda Bakı-Tbilisi-Qars dəmir yolunun potensialının genişləndirilməsi ilə bağlı fikir mübadiləsi apardıq və mən Sizə məlumat verdim ki, yaxın aylarda bu yolun imkanları 1 milyon tondan 5 milyon tona qədər artırılacaq. Azərbaycanı Naxçıvan və Türkiyə ilə birləşdirən dəmir yolunun inşası da uğurla gedir. Azərbaycan ərazisində işlər böyük ehtimalla gələn ilin sonunda başa çatmalıdır. Yeni bütün bu tarixi layihələr ilə daha onu göstərir ki, bizim dövlətlərimiz nə qədər bir-birinə bağlıdır, bir-birinə yaxındır. Biz bir-birimizə dəstək verməklə, eyni zamanda regional məsələləri də düz istiqamətə yönəldirik. Yəni bizim müştərək maraqlarımız ondan ibarətdir ki, bəlgədə sülh olsun, əmin-amanlıq olsun, müharibələr olmasın, ölkələrin ərazi bütövlüyü təmin edilsin. Azərbaycana göstərdiyiniz dəstək həm İkinci Qarabağ müharibəsi za-

manı, həm ondan əvvəl, həm də ondan sonra məhz bu məqsədə çatmaq üçün önəmli amildir.

Biz Azərbaycanda, həqiqətən, tarixi anlar, günlər, illər yaşayırıq. İkinci Qarabağ müharibəsi, tarixi Zəfərimiz, beş gün bundan əvvəl uğurlu əməliyyat nəticəsində suverenliyimizin bərpası tarixi hadisələrdir və haqlı olaraq bununla qürur duyuruq.

Bütün istiqamətlər üzrə, o cümlədən ticarət dövriyyəimizin artırılması istiqamətində önəmli addımlar atılmışdır. Bizim ticarət dövriyyəimiz keçən il 6 milyard dollardan çox olub. Ancaq bu ilin yeddi ayında 40 faiz daha artmışdır və əminəm ki, daha da artacaq. Düzüdü, hədəf çox, yəni yüksək rəqəmlərlə ölçülür. Bir müddət bundan əvvəl 15 milyard dollar ticarət dövriyyəsi hədəfləmişdik. O zaman ticarət dövriyyəsi təqribən 2 milyard dollar idi. Amma indi 6 milyard dolları ötürüdü, yəni ki, yaxın gələcəkdə buna da çatacağıq. Preferensial ticarət anlaşması da imzalanmışdır və o sərəhəda olan məhsulların sayı da artı. Ona görə əminəm ki, biz buna da uğurla çatacağıq.

Əziz Qardaşım, hörmətli qonaqlar, Sizi Naxçıvanda bir daha səmimiyyətlə salamlayıram. Sizə Azərbaycan xalqının hədsiz məhəbbət və sevgisini bir daha ifadə edirəm. Sizə və qardaş Türkiyə xalqına yeni uğurlar, yeni qələbələr arzulayıram. Sağ olun.

◆ ◆ ◆
Sonra Türkiyə Prezidenti bəyanatla çıxış etdi.

Bax: səh. 4

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri

ƏN YÜKSƏK ZİRVƏ

Azərbaycan-Türkiyə münasibətlərinin dünyada oxşarı yoxdur

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan
mətbuata bəyanatlarla çıxış ediblər



Prezident Rəcəb Tayyib Ərdoğanın bəyanatı

- Hörmətli Prezident, Əziz Qardaşım.

Xanımlar, cənablar.
Hörmətli mətbuat nümayəndələri.
Sizi öz adımdan və nümayəndə heyətim adından ən səmimi hisslərlə salamlayıram.

Prezident seçkilərindən sonra ilk səfərimi iyun ayında Şimali Kipr Türk Respublikası ilə birlikdə Bakıya etmişdim. Bu dəfə sizinlə Türkiyəni türk dünyası ilə birləşdirən Naxçıvanda birlikdə olmaqdan böyük məmnunluq duyuram. 2008-ci ildəki son səfərimdən etibarən Naxçıvanın əldə etdiyi inkişafı qürurla müşahidə etdim. Naxçıvanın bugünkü səviyyəyə çatmasında böyük payı olan

Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevi anadan olmasının 100-cü ildönümündə bir daha ehtiramla yad edirəm.

Türkiyə-Azərbaycan əlaqələri dünyada tayı-bərabəri olmayan müstəsna səviyyədedir. "Bir millət, iki dövlət" şüarı çərçivəsində əlaqələrimizi və əməkdaşlığımızı bütün sahələrdə gücləndirmək üçün fəaliyyətimizi davam etdiririk. İlham qardaşımın imzaladığımız Şuşa Bəyannaməsi əlaqələrimizi müttəfiqlik səviyyəsinə yüksəldən bir dönüş nöqtəsidir. Naxçıvan tarixboyu daşdığı strateji əhəmiyyəti ilə Azərbaycanla əlaqələrimizdə xüsusi yer sahibdir. Naxçıvan bu gün də iqtisadiyyat,

nəqliyyat və enerji xətləri baxımından böyük potensiala malikdir. Regional nəqliyyat xətlərinin yaradılması ilə birlikdə bu potensialı tam mənasında həyata keçirmək imkanına sahib olacağıq.

Xəzər dənizindən keçən Beynəlxalq Şərqi-Qərbi Orta Dəhlizin əhəmiyyəti koronavirus pandemiyası və bölgədə yaşanan müharibələr nəticəsində daha yaxşı dərk edilmişdir. Bu baxımdan bir qədər əvvəl təməlini qoyduğumuz İğdır-Naxçıvan qaz kəməri layihəsi Azərbaycan ilə enerji sahəsində ortaqlığımızı daha da dərinləşdirəcəyi kimi, Avropanın enerji təhlükəsizliyinə də töhfə verəcək. Qars-Naxçıvan dəmir yolu layihəsi

ilə yanaşı, yaşayış binaları və elektrik enerjisi ilə bağlı müqavilələr bir az əvvəl imzalandı. Beləliklə, nəqliyyat, logistika və enerji sahələrindəki əlaqələrimizi inkişaf etdirməklə bağlı iradəmizi bir daha ortaya qoyduq.

Azərbaycanlı qardaşlarımıza 6 fevraldakı zəlzələlərin yaraları sağlmasına verdikləri güclü dəstək üçün öz adımdan və millət adından bir daha təşəkkür edirəm. Varını-yoxunu avtomobilinin üzünə yükləyib millətimizə yardım etmək üçün yola çıxan qardaşlarımızın səmimiyyətini heç vaxt unutmayacağıq.

Mətbuata bəyanatlarımızdan sonra modernləşməsinə həyata keçirdiyimiz bərpa-istehsalat hərbi kompleksinin açılışını edəcəyik. Bu layihə də müdafiə sənayesi sa-

həsində əməkdaşlığımıza ciddi töhfələr verəcək.

Hörmətli mətbuat nümayəndələri, son günlərdə bölgəmizdə kritik proseslər yaşandı. Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra keçən üç ilə yaxın müddətdə dəfələrlə ifadə etdiyi legitim və haqlı narahatlıqları ilə bağlı lazımı cavabı təəssüf ki, tapıbilmədi, nəticədə özünün suveren ərazilərində antiterror tədbirləri həyata keçirmək məcburiyyətində qaldı. Bu tədbirlərin son dərəcə qısa müddətdə, mülki şəxslərin hüquqlarına yüksək həssaslıq göstərilməklə yanaşı başa çatdırılması bizim üçün qürur mənbəyi olmuşdur. Tədbirlər zamanı şəhid olan qardaşlarımıza Allahdan rəhmət, yaxınlarına başsağlığı diləyirəm. Yaralıları

mıza tezliklə şəfa tapmalarını arzulaşıram.

Naxçıvanın görkəmli şairi, Mehmet Akifin əqidə yoldaşı mərhum Hüseyin Cavidin bir əsr əvvəl etdiyi bu duasının qəbul olduğunu görməyin xoşbəxtliyini yaşadım:

Hər bələdan əsirgə yurdumuza, Kamran eylə şanlı ordumuza...

Müzəffər Azərbaycan Ordusu-nu həm tarixi qələbəsi, həm də mülki şəxslərə göstərdiyi humanist davranışı münasibətilə ürəkdən təbrik edirəm. Azərbaycanlı qardaşlarımız türk millətinin ədalət və mərhəmətinə bir daha bütün dünyaya göstərmişlər.

Son zəfərlə birlikdə bölgədə əhatəli normallaşma üçün yeni fürsət pəncərələri açılmışdır. Bu fürsətin dəyərləndirilməsi olduquna inanıram. Ermənistanın ona uzadılan sülh əlini tutmasını və ar-tıq səmimi addımlar atmasını gözləyirik. Hər zaman vurğuladığım kimi, sülhün uduzunu almaz. Bölgəmizdə sülh, sabitlik və rifahın yaranması xalqlarımıza olan borcumuzdur. Biz bu borcu yerinə yetirməkdə qətiyyətliyik, səmimiyyətimiz. Arzumuz qarşı tərəfin də eyni səmimiyyəti göstərməsidir.

Bu düşüncələrlə Can Azərbaycanca olmaqdan duyduğum məmnunluğum bir daha ifadə edirəm. Mənə və nümayəndə heyətimə göstərilən qonaqpərvərlik üçün Prezident, qardaşım cənab Əliyevə və azərbaycanlı qardaşlarımıza bir daha təşəkkür edirəm. Rəbbim sevgimizi, qardaşlığımızı daimi etsin. Sağ olun.



Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri

ƏN YÜKSƏK ZİRVƏ

Azərbaycan-Türkiyə münasibətlərinin dünyada oxşarı yoxdur

Naxçıvan Bərpa-istehsalat hərbi kompleksinin açılışı olub



Sentyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvan Bərpa-istehsalat hərbi kompleksinin açılışında iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov dövlət başçılara raport verdi.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Naxçıvan Bərpa-istehsalat hərbi kompleksinin rəmzi açılışını bildiren lenti kəsdilər.

Məlumat verildi ki, hərbi kompleks müxtəlif növ tank, zirehli döyüş maşını və transportorların, artilleriya qurğu və sistemlərinin, hava hücumundan müdafiə vasitələrinin, atıcı silahların, mühəndis texnikasının, rabitə avadanlıqlarının, optik cihazların təmirini və modernləşdirilməsini, müxtəlif növ daxiliyanma mühərriklərinin tə-

mirini və stend üzərində yoxlanılmasını, qeyd olunan bütün vasitələr üzərində detal və avadanlıqların dəyişdirilməsini və test edilməsini həyata keçirmək imkanına malikdir. Hərbi kompleks 1 mərkəzdən, 8 təmir müəssisəsindən və 10 sahədən ibarətdir. Burada müxtəlif növ texnikaların təmiri və bərpası üçün 300-dən çox avadanlıq quraşdırılıb. Eyni zamanda idarəetmə, yataqxana və təminat binası inşa edilib.

Hərbi hissənin zirehli və avtomobil texnikaları parkında texniki nəzarət məntəqəsi, texniki qulluq və təmir məntəqəsi binaları, ümumi texnika tutumu 284 yer olan 4 saxlanc, yanacaqqoldurma, yuma və gündəlik texniki qulluq məntəqələri inşa olunub.

"Naxçıvan Mərkəzi Təlim-Tədris Sahəsi" taktiki və idman sahələrindən, atış, artilleriya, mühəndis, keşfiyyat, rabitə, kimya və qarovul şöhrəclərindən ibarətdir. Kompleksə yüksək səviyyədə təchiz olunmuş idman şöhrəciyi də daxildir.



Ali qonağın şərəfinə rəsmi nahar

Sentyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın şərəfinə rəsmi nahar verilib.



Səfər başa çatdı

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasına rəsmi səfəri sentyabrın 25-də başa çatıb.

AZƏRTAC xəbər verir ki, Naxçıvan Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı yola saldı.



Azərbaycan Respublikasının Nazirlər Kabineti

№ 337

QƏRAR

Bakı şəhəri, 22 sentyabr 2023-cü il

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Aparatının və strukturuna daxil olan qurumların işçilərinin ümumi say həddinin təsdiq edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Aparatının, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və regional təhsil idarələrinin işçilərinin say həddinin müəyyən edilməsi, "Azərbaycan Respublikası Təhsil Nazirliyinin mərkəzi aparatının ştat sayının artırılması haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 23 fevral tarixli 15 nömrəli Qərarında dəyişiklik edilməsi və "Azərbaycan Respublikası Təhsil Nazirliyinin bəzi məsələləri barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 25 oktyabr tarixli 230 nömrəli Qərarının ləğv edilməsi haqqında" 2022-ci il 4 fevral tarixli 39 nömrəli Qərarında dəyişiklik edilməsi və "Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi Aparatının işçilərinin say həddinin müəyyən edilməsi haqqında" 2016-cı il 11 avqust tarixli 304 nömrəli Qərarının ləğv edilməsi barədə

"Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 iyul tarixli 1769 nömrəli Fərmanının 6.1.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Aparatının işçilərinin say həddi 180 ştat vahidi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin işçilərinin say həddi 43 ştat vahidi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin işçilərinin say həddi 43 ştat vahidi, Azərbaycan

Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin işçilərinin say həddi 882 ştat vahidi təsdiq edilsin.

2. "Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Aparatının, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və regional təhsil idarələrinin işçilərinin say həddinin müəyyən edilməsi, "Azərbaycan Respublikası Təhsil Nazirliyinin mərkəzi aparatının ştat sayının artırılması haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 23 fevral tarixli 15 nömrəli Qərarında dəyişiklik edilməsi və "Azərbaycan Respublikası Təhsil Nazirliyinin bəzi məsələləri barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 25 oktyabr tarixli 230 nömrə-

li Qərarının ləğv edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 4 fevral tarixli 39 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 2, maddə 163, № 12, maddə 1552) 1-ci hissəsi ləğv edilsin.

3. "Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi Aparatının işçilərinin say həddinin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 avqust tarixli 304 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 8, maddə 1442) ləğv edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan Respublikasının Nazirlər Kabineti

№ 342

QƏRAR

Bakı şəhəri, 25 sentyabr 2023-cü il

Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə

"Sanitariya-epidemioloji salamatlıq haqqında" Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş "Yoluxucu, parazitər və kütləvi qeyri-yoluxucu xəstəliklərin ömələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları"na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsad-

ların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2024-cü il 2 yanvar saat 06:00-dək uzadılıns.

2. "Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 9, maddələr 1209, 1231, № 10, maddələr 1274, 1275, 1278, 1283, 1298, 1314, 1315, № 11, maddələr 1387, 1394, № 12 (V kitab), maddələr 1588, 1592, 1612; 2021, № 1, maddələr 92, 106, № 3, maddələr 267, 290, 291, № 4, maddə 403, № 5,

maddə 530, № 6 (IV kitab), maddələr 683, 692, № 7, maddələr 868, 882, № 8, maddə 974, № 9, maddə 1079, № 10, maddə 1191, № 12, maddələr 1514, 1524; 2022, № 2, maddə 176, № 3, maddə 258, № 4, maddə 417, № 6, maddə 673, № 8, maddə 1012, № 10, maddə 1225, № 12, maddə 1554; 2023, № 2, maddə 328, № 3, maddə 443, № 4, maddə 595, № 6, maddə 866) 1.1-ci bəndində "2023-cü il 2 oktyabr" sözləri "2024-cü il 2 yanvar" sözləri ilə əvəz edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

"Süni İntellekt Satın alınması üzrə Təlimatlar" layihəsinin təqdimatı keçirilib

Süni intellekt texnologiyalarının düzgün satın alınması və bu texnologiyaların daha geniş yayılmasının təmin edilməsi məqsədilə Dünya İqtisadi Forumu tərəfindən təşkil edilmiş "Süni İntellekt Satın alınması üzrə Təlimatlar" layihəsinin təqdimatı keçirilib.



tabçasını öz dilinə tərcümə edən ikinci mərhələdir.

Tədbir çərçivəsində keçirilən "Süni İntellekt Satın alınması üzrə Təlimatlar" işçi panelində Dünya İqtisadi Forumunun Süni İntellekt və Maşın Öyrənməsi Platformasının rəhbəri Uber Xelop "Süni İntellekt satın alınması üzrə Təlimatlar" layihəsi ilə bağlı təqdimatla çıxış edib.

Dördüncü Sənaye İnqilabının Braziliya şöbəsinin Süni İntellekt və Maşın Öyrənməsi Platformasının rəhbəri Klara Langevin, Türkiyənin Rəqəmsal Transformasiya ofisinin Süni İntellekt mütəxəssisi Merve Ayyüce Kızrak, Slovakiyanın İnvestisiyalar, Regional İnkişaf və İnformasiyalaşdırma Nazirliyi mütəxəssisi Jana Novohradská təmsil etdikləri ölkələrdə süni intellektin tətbiqi, bu sahədə qanunvericilik və tənzimlənmə mexanizmləri ilə bağlı təqdimatlarla çıxış ediblər.

Qeyd edək ki, "Süni İntellekt Satın alınması üzrə Təlimatlar" layihəsi Dünya İqtisadi Forumu tərəfindən hazırlanıb. Layihə müəssisələrə süni intellekt və verilənlər (data) əsaslı texnologiyaların satın alınması prosesində düzgün və şəffaf metodlar təklif edir. Layihə həmçinin dövlət satın alması vasitəsilə dövlət sektorunda süni intellekt texnologiyasının tətbiqi üçün hazırlanmış bələdçi kitabçası və süni intellekt texnologiyalarının tətbiqi ilə bağlı bir sıra alətlər təqdim edir. Bu təlimatlar artıq Braziliya, İngiltərə, Hindistan və Bəhreyn Krallığında tətbiq olunur.

AZƏRTAC xəbər verir ki, İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM), Dünya İqtisadi Forumunun (DİF), İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarı Nəzarət Dövlət Xidmətinin (AİBNDX), İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO-nun birgə təşkilatçılığı ilə Bakıda "Yeni nəsil iqtisadiyyatda süni intellekt: çağırışlar və imkanlar" mövzusunda tədbir keçirilib. Tədbirin keçirilməsinin əsas məqsədi süni intellekt və maşın öyrənməsi sahəsində mütəxəssislərin təcrübələrinin mübadiləsinə, 4Sİ texnologiyalarının düzgün satın alınması və bu texnologiyaların daha geniş yayılmasının təmin edilməsidir.

İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov rəqəmsal iqtisadiyyata keçidin sürətləndirilməsini ölkəmizdə prioritet məsələlərdən biri olduğunu qeyd edib, iqtisadi artımı dəstəkləmək, sektorların rəqabət qabiliyyətini artırmaq, vətəndaşların xidmətlərə çıxışını asanlaşdırmaq və dövlət xidmətlərinin fəaliyyətinin təkmilləşdirilməsini təşviq et-



mək üçün rəqəmsal texnologiyadan istifadə etmənin zərurliyini vurğulayıb. Nazir müavini Yusif Abdullayev agentliyin fəaliyyəti, ixracın təşviqi və xarici investisiyaların cəlb edilməsi prosesində dördüncü sənaye inqilabı texnologiyalarının inteqrasiyasının əhəmiyyətini qeyd edib, bu sahədə qlobal iqtisadiyyatda tətbiq olunan təcrübələr haqqında məlumat verib.

AZPROMO-nun rəhbəri Yusif Abdullayev agentliyin fəaliyyəti, ixracın təşviqi və xarici investisiyaların cəlb edilməsi prosesində dördüncü sənaye inqilabı texnologiyalarının inteqrasiyasının əhəmiyyətini qeyd edib, bu sahədə qlobal iqtisadiyyatda tətbiq olunan təcrübələr haqqında məlumat verib.

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov 4SİM-in fəaliyyəti, cari layihələri, Yeni Nəsil İqtisadiyyat Strategiyasında nəzərdə tutulmuş süni intellekt üzrə təşəbbüslər, 4SİM ilə Dünya İqtisadi Forumu arasında əməkdaşlıq və müxtəlif sahələrdə süni intellektin tətbiqi və onların satın alınması prosesində "Süni İntellekt Satın alınması üzrə Təlimatlar"ın əhəmiyyəti barədə söz açıb. Bildirilib ki, DİF-in Dördüncü Sənaye İnqilabı Şöbəsinin Azərbaycan Mərkəzi Braziliyadan sonra təlimat ki-

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində 2023-cü ilin oktyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Qəbulu aparən şəxs	Qəbul günü
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Əliyev Məhərrəm Abış oğlu	2
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Nağdəliyev Zeynal Səfər oğlu	3
Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi Qasimov Azər Məhəmməd oğlu	4
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Əliyeva Fəroh Şirməmməd qızı	5
Azərbaycan Respublikası Birinci vitse-prezidentinin Katibliyinin rəisi Həsənov Altay Tofiq oğlu	6, 13, 20
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Ələsgərov Fuad Murtuz oğlu	6, 20
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Həsənov Kərim Əvəz oğlu	9
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Əmirov Natiq Ərziman oğlu	10
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Məmmədliyəv Yusuf Ülfət oğlu	11
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hacıyev Hikmət Fərhad oğlu	12
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri Məcidov Tələt Tahir oğlu	13
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Mövsümov Şahmar Arif oğlu	16
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri İsmayilov Süleyman Abbas oğlu	17
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin Əfv məsələləri sektoru	18
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsi	19
Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəsi Hüseynov Emin Zamin oğlu	23
Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Kərimov Aydın Zöhrab oğlu	24
Azərbaycan Respublikası Prezidentinin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi Məmmədov Məsim Əhməd oğlu	25
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Vəliyev Ədalət Məqsəd oğlu	26
Azərbaycan Respublikası Prezidentinin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında xüsusi nümayəndəsi Hacıyev Vahid Rasim oğlu	26
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Kərimov Gündüz Hacı oğlu	27
* * *	
Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi Usubov Ramil İdris oğlu	27

Qeyd: Vətəndaşlar Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində qəbul olunurlar.

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Zaur Nudiraliyev, 79.

Qəbula yazılı qəbul gününə ən gec 1 iş günü qalmış dayandırılır.

Qəbul saat 14:00-dan başlayır.

Əlaqə üçün: Çağrı Mərkəzi - 1111.

Bakıda Türk Dövlətləri Təşkilatının kənd təsərrüfatı üzrə işçi qrupunun III iclası keçirilib

Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) kənd təsərrüfatı üzrə işçi qrupunun 3-cü iclası keçirilib. İclasda Türk Dövlətləri Təşkilatının Kənd Təsərrüfatı Nazirlərinin 2-ci Toplantısına son hazırlıq işləri, təşkilata üzv ölkələr arasında aqrar sahədə əməkdaşlıq perspektivləri müzakirə olunub.

AZƏRTAC xəbər verir ki, iclası açan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərlı Bakıda keçiriləcək TDT Kənd Təsərrüfatı Nazirlərinin 2-ci iclası və Türk Aqrarizmə Forumunun üzv dövlətlər arasında mühüm platforma rolunu oynayacağını, bu platformanın qarşılıqlı faydalı beynəlxalq əməkdaşlığın yeni perspektivli forma və istiqamətlərinin müəyyənləşdirilməsinə mühüm töhfə verəcəyini vurğulayıb. Aparat rəhbəri əlavə edib ki, Ermənistanın 30 illik işğal siyasətinə son qoyulması regionda yeni layihələrin həyata keçirilməsinə zəmin yaradıb. Azad Cəfərlı qeyd edib ki, işğaldan azad olmuş ərazilərdə dağıdılaraq məhv edilmiş aqrar fəaliyyətin yenidən bərpa və inkişafı əsas hədəflərdəndir.

Tədbirdə çıxış edən TDT Baş katibinin müavini Ömər Kocaman aqrar sahənin TDT ölkələri arasında əməkdaşlıq üçün strateji sahələrdən olduğunu və mövcud imkanlardan faydalanmağın vacibliyini diqqətə çatdırıb. İşçi qrupun üzvləri TDT-nin kənd təsərrüfatı üzrə işçi qrupunun 2-ci iclasının nəticələri, işçi

qrupun nəzdində yaradılan altı işçi qruplarının fəaliyyət planlarını müzakirə ediblər. Toplantıda Macarıstan və Türkiyədə təşkil olunaçaq təlim proqramları və seminarların mövzuları, fəvqəladə hallar zamanı orzaq təchizatını təmin etmək üçün regional orzaq təhlükəsizliyi ehtiyatı sisteminin yaradılması imkanları, aqrar sahədə konkret layihələrin müəyyənləşdirilməsi və icrası məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

İşçi qrupun iclasında Türk Dövlətləri Təşkilatının Kənd Təsərrüfatı Nazirlərinin II Toplantısının Yekun Bəyannaməsinin layihəsi də müzakirə olunub. İştirakçılar Türk Dövlətləri Təşkilatının Kənd Təsərrüfatı Nazirlərinin III iclasının və kənd təsərrüfatı üzrə işçi qrupunun 4-cü iclasının tarixi və yeri barədə ilkin razılığa gəliblər.

Həmçinin tədbirdə TDT-nin nəzdində yaradılan Quraqlıq Qarşısının Alınması İnstitutunun ilk iclası haqqında Katibliyin hesabatı dinlənilib. Macarıstanın İxracın Təşviqi Agentliyinin (HEPA), Kənd Təsərrüfatı və Təbii Elmələri Universitetinin (MATE) su resurslarının və suvarma sistemlərinin idarə edilməsi, kənd təsərrüfatı və mühəndisliyin inkişafı proqramları, TDT ölkələrinin müvafiq qurumları arasında əməkdaşlıq imkanları ilə bağlı təqdimat keçirilib.

Qeyd edək ki, sabah Bakıda Türk Dövlətləri Təşkilatının Kənd Təsərrüfatı Nazirlərinin 2-ci Toplantısı və II Türk Dövlətləri Aqrarizmə Forumu keçiriləcək.

Milli Məclisdə "Qərbi Azərbaycana qayıdış: hüquqi aspektlər" mövzusunda dinləmə keçirilib



Sentyabrın 25-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin təşkilatçılığı ilə "Qərbi Azərbaycana qayıdış: hüquqi aspektlər" mövzusunda ictimai dinləmə keçirilib. Dinləmədə Milli Məclisin deputatları, Prezident Administrasiyasının və Baş Prokurorluğun əməkdaşları, hüquqşünas alim və tədqiqatçılar, Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri iştirak ediblər.

Milli Məclisin Mətbuat və ictimaiyyətə əlaqələr şöbəsinə verilən məlumatla görə, tədbiri açan Milli Məclis Sədri İlham Əliyev, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli belə mühüm mövzuda ictimai dinləmənin keçirilməsinə göstərdiyi dəstəyə görə Milli Məclis Sədri Sahibə Qafarova, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinə, həmçinin Milli Məclis Aparatına və Qərbi Azərbaycan İcmasına təşəkkürünü bildirib.

Əli Hüseynli diqqətə çatdırıb ki, Milli Məclisdə Qərbi Azərbaycana qayıdışın müxtəlif aspektləri mövzusunda artıq bir neçə dinləmə təşkil olunub. Qarşıda duran vəzifə isə məhz hom milli, hom beynəlxalq hüquqi aspektlərin araşdırılmasıdır.

O bildirib ki, bu il Ulu Öndər Heydər Əliyevin 100 illiyi dövründə Qərbi Azərbaycana qayıdış konsepsiyasının müzakirələri tarixi bir qanunauyğunluğa çevrilib. Müstəqillik tariximizin yaradıcısı Ulu Öndər dövlət siyasətində xüsusi yaddaş ömür çəkərək, hələ 1997-ci ildə "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi atabab tərpaqlarından kütüblə surətdə deportasiyası haqqında" fərman imzalayıb, hadisələrə deportasiya və soyqırımı cinayəti kimi qiymət verib, müvafiq dövlət komissiyası yaradıb və özü şəxsən ona rəhbərlik edib. Sonrakı mərhələlərdə isə Ulu Öndərin siyasətini davam etdirən Prezident İlham Əliyev də İrəvanın və digər ərazilərimizin ermənilərə verilməsi ilə heç zaman barışmayıb, bu məsələni həmişə diqqətdə saxlayıb. Heç də təsadüfi deyil ki, 2020-ci ilin Vətən müharibəsi qələbəsinə bir müddət sonra qarşıya qoyulan növbəti məqsəd Qərbi Azərbaycana qayıdış konsepsiyası olub.

Yaşadığımız bu tarixi günlərdə Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri cəmi bir gün ərzində lokal xarakterli antiterror tədbirləri həyata keçirərək Azərbaycanın suverenliyini Qarabağ iqtisadi zonasında da tam təmin etdi. Artıq Azərbaycan dövləti orada yaşayan ermənilərin Azərbaycanca reintegrasiya ilə bağlı öz planlarını təqdim etmişdir. Məhz belə bir tarixi şəraitdə Qərbi azərbaycanlıların da tarixi vətənlərinə qayıdışı və reintegrasiya xüsusi aktualıq kəsb edir. Bu məsələnin hüquqi aspektlərinin analizi, araşdırılması təklifləri də çox önəmlidir və biz bununla bu işə öz töhfəmizi vermiş olarıq.

Sonra tədbirdə Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərov çıxış edib. O, 2022-ci il dekabrın 24-də Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının inzibati binasında bir qrup ziyalı ilə görüşünü xatırlayaraq, dövlət başçısının çıxışında yeni milli hədəfimizi - tarixi torpaqlarımıza qayıdışı müəyyən etdiyini deyib. Bildirib ki, bu qayıdışın bütün detalları Prezidentin tapşırığı ilə hazırlanmış Qərbi Azərbaycana Qayıdış Konsepsiyasında öz əksini tapıb. Bu konsepsiya beynəlxalq və aidiyyəti dövlətdaxili hüquqa, tarixi faktlara əsaslanır, ədalət və sülhün bərqərar olunmasına xidmət edir.

Millət vəkili qeyd edib ki, bu insanlar 35 il əvvələ qədər Ermənistan vətəndaşı olublar və onların Ermənistan vətəndaşlığından çıxarılması haqqında heç bir hüquqi sənəd və ya məhkəmə qərarı yoxdur. Bu insanların bir çoxu, hətta pasport qeydiyyatından çıxmadan Ermənistanı tərk etməyə məcbur ediliblər.

Əziz Ələkbərov bildirib ki, Ermənistanın azərbaycanlılara qarşı hələ 200 il əvvəl başlayan və son 100 ildə bütün hüddulları aşan cinayətləri barədə sayısız-hesabsız faktlar, sənədlər, sübutlar mövcuddur. Onların hüquqi müstəvidə araşdırılmasına çox böyük ehtiyac var.

Sonra çıxış edən Azərbaycan Respublikası Baş prokurorunun müavini Elmar Camalov məsələ ilə bağlı Cinayət Məcələsinin müvafiq maddəsi ilə açılmış cinayət işi və istintaqın gedişi barədə məlumat verib. O bildirib ki, işin böyüklüyü nəzərə alınmaqla 76 rayonun prokurorluqlarına

ayrı-ayrı istintaq hərəkətlərinin icra edilməsi məqsədilə müvafiq tapşırıqlar göndərilib və hazırda bu tapşırıqlar icra edilməkdədir.

Elmar Camalov diqqətə çatdırıb ki, müxtəlif rayonlarda məskunlaşmaqla yaşayan Qərbi Azərbaycan didərgin düşmüş şəxslərin müəyyən edilərək dindirilmələri ilə bağlı zəruri istintaq hərəkətləri davam etdirilir. Eyni zamanda arxiv sənədlərinin aşkar edilərək götürülməsi və digər üsullarla bağlı Türkiyə Respublikasına hüquqi yardım göstərilməsi ilə əlaqədar müvafiq vəsatət göndərilib. İstintaq zamanı 1987-1991-ci illərdə baş vermiş kütləvi deportasiya və soyqırımı zamanı ermənilər tərəfindən Qərbi Azərbaycan ərazisində qətlə yetirilən 216 şəxsə 30 nəfər in qətlə qohumları, habelə hadisənin şahidləri müəyyən edilərək dindiriliblər.

İctimai dinləmədə çıxış edən parlamentin komitə sədri Əhliman Əmiraslanov, deputatlar Fəzail Ağamalı, Azay Quliyev, Kamal Cəfərov, Hikmət Məmmədov, Nizami Səfərov, Mələhət İbrahimqızı, BDU-nun Hüquq fakültəsinin dekani Zaur Əliyev, A.A.Bakıxanov adına Tarix İnstitutunun direktor müavini Cəbi Bəhrəmov, BDU-nun kafedra müdiri Kamil Səlimov, bu ali təhsil ocağının hüquqşünas alimləri Əfsər Sadıqov, İbrahim Vəliyev, Şəhla Səmədova, Zahid Cəfərov, Əbülfəz Hüseynov, AMEA-nın nümayəndəsi Nazim Mustafa, QHT nümayəndələri Nəsiman Yaqublu, İlham İsmayılov, Ramin İsgəndərov soyaşlarımızın Azərbaycan xalqının tarixi torpaqlarına qayıdışının təmin edilməsinin hüquqi aspektləri barədə qeyd və təkliflərini irəli sürüb. Çıxış edənlər dünya tarixində oxşar tarixi hadisələr və onların həyata keçirilməsi üçün hüquqi yollar barədə fikirlərini bölüşüblər, tezliklə Prezident İlham Əliyevin rəhbərliyi ilə soyaşlarımızın Qərbi Azərbaycana qayıdışının təmin olunacağına inanlarını ifadə ediblər.

Bununla da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin təşkilatçılığı ilə keçirilən "Qərbi Azərbaycana qayıdış: hüquqi aspektlər" mövzusunda ictimai dinləmə başa çatıb.

"Azərbaycan"

İctimai birliklər və dini qurumlar komitəsinin payız sessiyasında ilk iclası



Sentyabrın 25-də Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin 2023-cü ilin payız sessiyasında ilk iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətə əlaqələr şöbəsinə verilən məlumatla görə, iclası açan Milli Məclis Sədri İlham Əliyev, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli tariximizə ön şərəfli anlarını yaşadığımızı deyərək cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, ordumuzun rəşadət və xalqımızın birliyi ilə həyata keçirilən lokal xarakterli antiterror tədbirlərində öldürülən parlaq qələbənin uğurlarından, onun tarixi-siyasi əhəmiyyətindən danışıb. Komitə sədri torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizə rəhmət, yaralılarımıza şəfa, qazilərimizə cansağlığı diləyib.

İclasda şəhidlərimizin xatirəsi birdəqiqətlik sükutla yad edilib.

Sonra komitə sədri 2023-cü ilin yaz və növbədənkonar sessiyaları dövründə Milli Məclisin İctimai birliklər və dini qurumlar

komitəsində görülən işlər barədə hesabatı müzakirəyə təqdim edib. Komitə sədri bildirib ki, hesabat dövründə komitənin 2 iclası keçirilərək 4 məsələyə baxılıb. İclaslarda qəbul edilən qanun layihələrinin əhəmiyyətindən danışıb Fəzail İbrahimli hesabat dövründə komitədə keçirilən "Azərbaycanda dövlət-din münasibətləri: real durum və perspektivlər" mövzusunda geniş ictimai müzakirədən və digər tədbirlərdən söz açıb. Diqqətə çatdırılıb ki, hesabat dövründə komitəyə daxil olan müraciətlər araşdırılıb və müvafiq tədbirlər görülmüb. Yaz və növbədənkonar sessiyalar dövründə komitə sədri və üzvləri yerli və beynəlxalq tədbirlərdə fəal iştirak ediblər, həmçinin vətəndaşlarla və seçicilərlə görüşlər keçiriblər, onların qayğıları ilə maraqlanıblar.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin 2023-cü ilin payız sessiyası üçün iş planının layihəsi ilə bağlı bildirilib ki, komitəyə daxil olacaq qanun layihələrinin və digər sənədlərin müzakirəsi, onlara rəy və təkliflərin hazırlanması ilə yanaşı, sənəddə aidiyyəti orqanların, ictimai birliklərin, dini qurumların

nümayəndələri ilə görüşlərin və müzakirələrin keçirilməsi nəzərdə tutulub.

İclasda İctimai birliklər və dini qurumlar komitəsi sədrinin müavini Sahib Əliyev, komitə üzvləri Azay Quliyev, Sevinc Fətəliyeva, Anar İsgəndərov, Cavanşir Paşazadə, Azər Badamov, parlament Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid çıxış ediblər. Onlar Qarabağ bölgəsində həyata keçirilən lokal antiterror tədbirləri barədə danışıb bildirdilər ki, bu, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, həm də beynəlxalq hüquqa və onun bir hissəsi olan beynəlxalq humanitar hüququn tələblərinə uyğun həyata keçirilib. Deputatlar gündəlikdəki məsələlər barədə fikirlərini bildirdilər, rəy və təkliflərini səsləndirdilər.

Sonda komitənin 2023-cü ilin yaz və növbədənkonar sessiyalarında görülən işlərə bağlı hesabatı qənaətbəx hesab olunub, 2023-cü ilin payız sessiyası üçün iş planı təsdiq edilib.

"Azərbaycan"

Qiymətləndirmə fəaliyyətinin həyata keçirilməsi üçün yeni tələblər müəyyənləşdirilib



Sentyabrın 25-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. Komitə sədri Tahir Mirkişili gündəliyə "Qiymətləndirmə fəaliyyəti haqqında" qanun layihəsinin birinci oxunuşunda daxil edildiyini söyləyib.

Milli Məclisin Mətbuat və ictimaiyyətə əlaqələr şöbəsinə verilən məlumatla görə, Tahir Mirkişili, əvvəlcə, yaxın günlərdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu lokal antiterror tədbirləri ilə bağlı fikirlərini söyləyib. O, bu uğurun ölkə iqtisadiyyatının da gələcək inkişafına daha geniş imkanlar yaradacağını bildirib.

Sonra komitə sədri "Qiymətləndirmə fəaliyyəti haqqında" qanun layihəsi barədə fikirlərini açıqlayıb. O, bazar iqtisadiyyatı şəraitində qiymətləndirmə fəaliyyətinin təşkilinin, qiymətin funksiyasının, qiymətləndirilmənin verdiyi dəyərən əhəmiyyətindən, dövlət müklüyünün özəlləşdirilməsinin, bazar iqtisadiyyatının formalaşdırılmasının vacibliyindən bəhs edib. Bildirilib ki, ölkəmizdə ilk dəfə 1998-ci ildə "Qiymətləndirmə fəaliyyəti haqqında" qanun qəbul edilib. Bu sənədin o dövr üçün bu sahədə münasibətlərin tənzimlənməsi baxımından mütərəqqi qanun olduğu qeyd edilib.

Tahir Mirkişili ötən müddət ərzində bu sahədə bözi boşluqların yarandığını və yeni bir qanuna ehtiyac duyulduğunu deyərək, Azərbaycanda ictimai sektorun bu istiqamətdə fəallığının artırılması, habelə Qiymətləndiricilər Palatasının formalaşdırılması ilə bağlı, digər bir sıra yeniliklərin layihədə öz əksini tapdığını bildirib. O, daşı-

nar və daşınmaz əmlakın alqı-satqısı, girov qoyulması, sığorta, vergi, vərsəlik məsələlərində qiymətləndirmədən geniş istifadə olunduğunu, düzgün qiymətləndirmənin aparılmasının və bu istiqamətdə haqlı rəqabətin inkişaf etməsinin qarşıda duran əsas məsələlərdən olduğunu qeyd edib.

Komitə sədri bildirib ki, ölkə Prezidenti tərəfindən parlamento təqdim olunan qanun layihəsinin qəbulu bu sahədə yeni mərhələdə qiymətləndiricilərin fəaliyyətinin tənzimlənməsi, onların məsuliyyətinin müəyyən edilməsi, digər məsələlərin həllinə imkan yaradacaq.

Sonra iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev çıxış edərək, sənədin hazırlanması prosesi barədə məlumat verib. O, qiymətləndirmə sahəsində mövcud problemlərdən, o cümlədən qiymətləndiricinin anlayışının konkret müəyyən edilməməsi, qiymətləndiricilərin peşəkar birliyinin yaradılmaması, mövcud ictimai birliyin statusunun qanunvericiliklə müəyyən edilməməsi, üzvlərinin icbari tədrisə cəlb edilməməsi, onların vaxtaşırı maarifləndirilməməsi, banklar və digər aidiyyəti qurumlar tərəfindən qiymətləndirmə fəaliyyətinə könər təsirlərin, o cümlədən haqsız rəqabətin mövcudluğu, qiymətləndiricilərin davranış qayda və prinsiplərini müəyyən edilməməsi və digər məsələlərdən bəhs edib.

Elnur Əliyev bildirib ki, 6 fəsil 27 maddədən ibarət qanun layihəsində yuxarıda qeyd olunan məsələlər, habelə sənəddə bağlı aparılan müzakirələrdə Qiymətləndiricilər Cəmiyyətinin tərəfindən irəli sürülən təkliflər nəzərə alınıb. Layihənin qəbulu qiymətləndirmə fəaliyyəti sahəsində mövcud olan boşluqların və problemlərin aradan qaldırılmasına, fiziki və hüquqi şəxslərin qiymətləndirmə fəaliyyəti ilə məşğul

olması ilə bağlı tələblərin müəyyən edilməsinə, ümumilikdə qiymətləndirmə fəaliyyəti ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə xidmət edəcək.

İclasda iştirak edən Ədliyyə Nazirliyinin Baş İdarə rəisi Adil Əliyev sənəddə əks olunan Qiymətləndiricilər Palatasının təsis edilməsi, fəaliyyətinin təşkili və onun orqanları ilə bağlı məsələ barədə danışıb. O, habelə qiymətləndirmə fəaliyyətinin həyata keçirilməsi üçün layihədə təsbit olunan tələblər, ixtisas imtahanının təşkili və keçirilməsi qaydaları, qiymətləndirməyə görə xidmət haqqı və bir sıra digər məsələlərə də toxunub.

Tədbirdə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib. O, sənəddə əks olunan məsələlərin haqsız rəqabətin aradan qaldırılması baxımından əhəmiyyətindən danışıb, sertifikatlaşdırma prosesi, qiymətləndirmə sahəsində müvafiq standartlarla bağlı və digər qeydlərini diqqətə çatdırıb.

Müzakirələr zamanı komitənin sədr müavini Əli Məsimli, üzvləri Vüqar Bayramov, Vahid Əhmədov, Mahir Abbaszadə, Aydın Hüseynov, Məzahir Əfəndiyev, Rüfət Quliyev layihə barədə öz fikirlərini, qeyd və təkliflərini bildirdilər.

Deputatların qaldırdıqları bəzi məsələlərə aydınlıq gətirildikdən sonra, qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

İclasda komitə üzvləri Elnur Allahverdiyev, İmamverdi İsmayılov, Anar Məmmədov, İqbal Məmmədov, Məşhur Məmmədov, Ziyad Səmədzadə və digər rəsmi şəxslər iştirak ediblər.

"Azərbaycan"

Parlamentin İnsan hüquqları komitəsinin iş planı təsdiqlənib



Sentyabrın 25-də Milli Məclisin İnsan hüquqları komitəsinin 2023-cü ilin payız sessiyasında ilk iclası keçirilib. İclasda öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi birdəqiqətlik sükutla yad edilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətə əlaqələr şöbəsinə verilən məlumatla görə, iclasda İnsan hüquqları komitəsinin sədri Zahid Oruc gündəliyin birinci məsələsi olan 2023-cü ilin yaz və növbədənkonar sessiyaları ərzində İnsan hüquqları komitəsinin gündəliyi işlər barədə hesabatı təqdim edib. Bildirilib ki, hesabat dövründə Milli Məclisin İnsan hüquqları komitəsinin 7 iclası keçirilib, həmin iclaslarda 10 məsələ müzakirə olunub.

Komitənin sədri baxılan məsələlər haqqında fikirlərini söyləyib, qəbul edilən qanun

layihələrinin əhəmiyyətindən söz açıb, hesabat dövründə müxtəlif dövlət qurumları, ictimai və beynəlxalq təşkilatlar ilə birgə keçirilmiş konfranslardan, görüşlərdən və digər tədbirlərdən bəhs edib. Diqqətə çatdırılıb ki, hesabat dövründə komitəyə daxil olan müraciətlər araşdırılıb və müvafiq tədbirlər görülmüb. Həmçinin komitə sədri və üzvləri vətəndaşlarla və seçicilərlə görüşlər keçiriblər, onların qayğıları ilə maraqlanıblar.

Gündəliyin ikinci məsələsi - İnsan hüquqları komitəsinin 2023-cü ilin payız sessiyası üçün iş planının layihəsi ilə bağlı Zahid Oruc bildirib ki, komitəyə daxil olacaq qanun layihələrinin və digər sənədlərin müzakirəsi, onlara rəy və təkliflərin verilməsi ilə yanaşı, insan hüquqları sahəsinin aktual məsələləri ilə bağlı müvafiq qurumlarla görüşlərin, müzakirələrin, dinləmələrin keçirilməsi nəzərdə tutulub.

Müzakirələrdə komitə sədri Zahid Oruc, komitə sədrinin müavini Tahir Kərimli, komitə üzvləri Elman Nəsirov, Naqif Homzəyev, Fazil Mustafa, Hikmət Məmmədov, Jalə Əhmədova, Bəhrüz Məhərrəmov, Razi Nurullayev, Tural Gəncəliyev çıxış ediblər. Çıxış edənlər torpaqlarımızın işğaldan azad olunmasında canlarından keçmiş şəhidlərimizə rəhmət, yaralılarımıza şəfa diləyiblər, Azərbaycanın lokal antiterror əməliyyatlarının uğurlarını yüksək qiymətləndiriblər və gündəlikdəki məsələlərlə bağlı fikirlərini bildirdilər, rəy və təkliflərini səsləndirdilər.

İclasda komitənin 2023-cü ilin yaz və növbədənkonar sessiyaları ilə bağlı hesabatı qənaətbəx hesab olunub, 2023-cü ilin payız sessiyası üçün iş planı təsdiq edilib.

"Azərbaycan"

AZƏRBAYCAN QARŞIYA QOYULAN BÜTÜN HƏDƏFLƏRƏ NAIL OLDU

Dünya Azərbaycan humanizminə şahidlik edir

Qarabağdakı erməni sakinlərə hərtərəfli yardımlar göstərilir

Sentyabrın 21-də Yevlaxda Azərbaycan mərkəzi hakimiyyəti və Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələrinin görüşü zamanı ölkə rəhbərliyinə edilən yardım xahişi ilə bağlı tədbirlər davam etdirilir.

Həmin görüşdə ermənilərin bağça və mektəblərinin istilik sistemlərinin, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin yanacağı, həmçinin qida məhsulları olmaqla, humanitar yardıma ehtiyac olduğu bildirilmişdir.

Görüşdən sonra mərkəzi hakimiyyət Fövqəladə Hallar Nazirliyi tərəfindən Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin ehtiyaclarının təmin olunması üçün humanitar məqsədlə ərzaq yükünün göndərilməsinə qərar alındı. Bir gün sonra işarısında müxtəlif ərzaq məhsulları olan 20 tonluq 2 yük avtomobili və 2 çörək dolu avtomobil Xankəndiyə yola salındı. Humanitar yardım Ağdam-Xankəndi yolu ilə ünvana çatdırılaraq əhaliyə paylandı.

Bundan başqa, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin nümayəndələrinin bağçaların, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin yanacağı sursatın təminatı ilə təmin edilməsi xahişinə uyğun olaraq, sentyabrın 23-də Bərdə-Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə SOCAR-ın yanacağı dolu 2 avtomobili Xankəndiyə göndərildi. Bununla da ermənilər 24 ton benzin, 40 ton dizel çatdırıldı. Eyni zamanda görüşdə müzakirə edilən məsələlərin həlli



istiqamətində təxirəsalınmaz işlərin davamı kimi Xankəndi şəhərinin Ermənistanın enerji sistemindən ayrılaraq Azərbaycanın enerji sistemində qoşulması da təmin edildi.

Azərbaycan erməni sakinlərinə müxtəlif xarakterli yardımların davam etdirir

Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu qəzetimizə açıqlamasında deyib ki, Azərbaycan hər zaman humanist dəyərlərə sadıqlıq nümayiş etdirməsi ilə seçilən dövlət olub. Artıq beynəlxalq ictimai şüurda Azərbaycanın bu obrazı kifayət qədər özünü tanıdı: "Hər zaman vurğulanıb ki, ərazilərimizdəki ermənilər qanunlarımızı təbə olub Azərbaycan vətəndaşı statusunda daha yaxşı həyata qovuşa bilərlər. Azərbaycan Qarabağda konstitusiyaya qoşulmuşu bərpə etdikdən sonra ermənilərin vəziyyəti dövlətimizin mövqelərinə uyğun müəyyənləşməlidir. Bu vəziyyət Prezident İlham Əli-



yevni də sosləndirdiyi kimi pasport yoxlanışından keçir. Yeni onlar Azərbaycan vətəndaşları statusunda ərazilərimizdə digər xalqların nümayəndələri kimi tam təhlükəsizlik şəraitində, konstitusiyaya uyğun olaraq yaşamaq imkanına sahib olacaqlar. Deputatın fikrincə, Azərbaycan ərazisindəki bütün əhali qruplarının sosial-iqtisadi vəziyyətinə xüsusi diqqət yetirir. Azərbaycan ərazisində yaşayan ermənilərin də heç bir humanitar problemi olmayacaq. Əslində, erməni vətəndaşlarımızın humanitar problemlərinin elementlərini separatçılar və Ermənistan tərəfi məqsədlə şəkildə yaradırlar ki, Azərbaycan qarşı qərəzli siyasəti mövqə formalaşdırınsınlar.

Azərbaycan Laçın yolunda nəzarət-keçid məntəqəsi quraraq separatçıların silahlandırılmasının qarşısını aldı, bununla da təhlükəsizliyinə olan təhdidin miqyasını daraltdı. Azərbaycanın icazəsi olmadan ölkəmizin ərazi bütövlüyünü pozaraq yük maşınlarının Ermənistan tərəfindən Xankəndiyə istiqamətləndirilməsi yolverilməz idi və buna imkan verilmədi. İstər Ermənistan hakimiyyəti, istərsə də Fransa tərəfindən yüklərin özbaşına ərazilərimizə göndərilməsinin

qarşısı alındı. Bu, həm də o anlama gəldi ki, hər kəs Azərbaycanın ərazi bütövlüyünə hörmət etməyə məcburdur.

Azərbaycan yüklərinin daşınması üçün Ağdam-Xankəndi marşrutunu təklif etdi. Həmin dövrdə ermənilərin heç qəzetə humanitar yardıma ehtiyacları var idisə, təklif edilən istənilən marşrutla razılaşmalı idilər. Lakin ilk günlər onlar bu təklifləri qəbul etmədilər.

E.Mirbəşiroğlu qeyd edib ki, BMT Təhlükəsizlik Şurasında Laçın yolu ətrafında müzakirələr aparıldı, lakin Ağdam-Xankəndi marşrutu haqqında sözlər olmadı: "Burada siyasi riyakarlıq, spekulasiyalar özünü aydın göstərdi. Yekunda Azərbaycanın iradəsi qalib gəldi, Ağdam-Xankəndi yolu ilə Xankəndiyə humanitar yüklərin çatdırılması təmin edildi".

Deputat deyib ki, lokal xarakterli antiterror tədbirlərindən sonra da Azərbaycan ərazilərimizdəki erməni sakinlərə müxtəlif xarakterli yardımların davam etdirir. Xəstələrin, yaralıların Ermənistanla çatdırılması üçün şərait yaradılır. Yevlaxda baş tutan görüşdə ermənilərin nümayəndələri ehtiyacları olduğu məhsullarla bağlı xahiş etmişlər. Bunu nəzərə alan Azərbaycan erməni sakinlərinə humanitar dəstəyini reallaşdırmağa başlayıb: "Bununla da dünyaya bir daha nümayiş etdirdik ki, Azərbaycan ərazisində heç bir xalqın nümayəndəsinə qarşı diskriminasiya halı mövcud deyil və heç vaxt olmayıb, olmayacaq da. Azərbaycan böyük coğrafiyada, sözün əsl mənasında, təhlükəsizlik adasıdır. Cənubi Qafqaz regionunda sülhün, təhlükəsizliyin və əməkdaş-

lığın əsas təşəbbüskarı rolunda çıxış edən dövlətdir".

Bütün vətəndaşlarına qayğı ilə yanaşmaq Azərbaycanın dövlət siyasətidir

"Qarabağdakı erməni sakinlərin nümayəndələri sentyabrın 21-də Azərbaycanın mərkəzi hakimiyyətinin səlahiyyətli nümayəndələri ilə görüşdə Xankəndiyə humanitar yardımın göndərilməsi ilə bağlı xahiş etmişdilər. Bir gün sonra Fövqəladə Hallar Nazirliyi Xankəndi şəhərinə zəruri ərzaq məhsulları, çörəklə dolu maşınlar göndərdi. Humanitar yardımların göndərilməsi davam etdiriləcək. Sentyabrın 24-dən Xankəndi və ətraf ərazilərə elektrik enerjisi ilə də təmin edildi".

Bu fikirləri isə deputat Kamil Əliyevə söyləyib. Xankəndiyə Azərbaycan elektrik enerjisinin verilməsi artıq bu bölgəmizin də ölkəmizin ümumi elektrik şəbəkəsinə qoşulmasını təmin etdi.

Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin yürütdüyü qətiyyətli siyasət iradəsi notisində Ermənistan və Fransadan Xankəndiyə göndərilən yük maşınları geri qaytarıldı. Bu gün dünya şahid olur ki, ermənilər də daxil olmaqla, dilindən, dinindən asılı olmayaraq, bütün vətəndaşlarına qayğı göstərilməsi, onların yüksək rifah şəraitində yaşaması Azərbaycanın dövlət siyasətidir".

Əsmər QARDAŞXANOVA, "Azərbaycan"

Prezident İlham Əliyev 200 illik etnik qarşılıqlılaşmalara son qoydu

Qüdrət HƏSƏNQULİYEV: "Qələbə regionunda yaşayan digər xalqlar, ölkələr üçün yeni fürsət yaradıb"

Sentyabrın 20-də Azərbaycan 2020-ci ilin 10 noyabrında imzalanmış Bəyənətlə Ermənistanın üzərinə götürüb yerinə yetirmədiyi öhdəliyi təmin etdi. Çünki regionda sülhün, təhlükəsizliyin bərqərar olması üçün terrorçuların, separatçıların Qarabağdan çıxması şört idi.

Qarabağ iqtisadi rayonunda separatçılar tərəfindən edilən genişmiqyaslı təxribatların qarşısının alınması, qeyri-qanuni silahlı dəstələrin tərk-silah edilməsi, Azərbaycanın zərərli infrastrukturunun zərərsizləşdirilməsi, bölgədə konstitusiyaya qoşulmuşu bərpə edilməsi məqsədilə Azərbaycan Ordusu lokal xarakterli antiterror tədbirləri keçirdi.

Bir gündən də az çəkin antiterror tədbirləri notisində erməni silahlıları məğlub olaraq ağ bayraq qaldırdılar. Qarabağ bölgəsindəki qeyri-qanuni dəstələrin silahlı yərə qoyması, döyüş mövqelərindən və hərbi postlardan çıxması və tam şəkildə tərk-silah olunması, Azərbaycan ərazilərini tərk etməsi, bununla yanaşı, bütün silah-sursat və ağır texnikanı təhvil verməsi və bütün proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilməsi şəkildə həyata keçirilməsinin təmin edilməsi şərtlə antiterror tədbirlərinin dayandırılması ilə bağlı razılığa gəldi.

23 saatlıq antiterror tədbirləri Azərbaycan Ordusunun gücünü, qüdrətini bir daha göstərdi. Azərbaycan bəzi dairələrin tutduğu əsassız, yalan, qərəzli mövqeyə, uydurulan iftiralara baxmayaraq, öz ərazilərində suverenliyinin tam bərpası istiqamətində zəruri addımları atdı və konstitusiyaya hüquqlarını bərpə etdi. Bu qələbəni Azərbaycan 44 günlük Vətən müharibəsində olduğu kimi heç kəmin köməyi olmadan, öz hərbi gücü, qətiyyəti hesabına reallaşdırdı.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin prinsipliliyi, qətiyyətli mövqeyi, güclü siyasət iradəsi və ordumuzun qüdrətli sayəsində sentyabrın 20-si 2023-cü il Azərbaycan tarixinə yeni şərəfli, qürurlu səhifə kimi yazıldı.

Azərbaycanın antiterror tədbirləri ilə əldə etdiyi qələbə ilə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, Bütöf Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənzadənin fikirlərini öyrəndik.

Deputat qəzetimizə açıqlamasında bildirdi ki, Azərbaycan Ordusu Qarabağda antiterror



tədbirləri keçirməklə 200 illik etnik qarşılıqlılaşmalara son qoydu. Cənubi Qafqazda sülh və əməkdaşlıq üçün yeni imkanlar yaradıb.

Partiya sədri ümid edir ki, erməni xalqı yeni yaranmış reallıqlardan düzgün notisə çıxaracaq, doğru qərarlar qəbul edəcək, beləliklə, bölgədə sülh gələcək. "Yüz illər ərzində zaman-zaman ermənilərdən bu bölgədə alət kimi istifadə ediblər. Bəzi dairələr erməniləri qonşularına, onlara çörək verən xalqlara, dəstək olan insanlara qarşı qoyublar. Amma ermənilər nəhayət notisə çıxarmalıdır ki, bunun sonu yoxdur. Bu davranış, bu dünyagörüşü erməni xalqına yaxşı heç nə vəd etmir. Onlar bizimlə əməkdaşlıq etməlidirlər", - deyir Q.Həsənzadə.

Deputat vurğulayıb ki, Ali Baş Komandan İlham Əliyev başda olmaqla Azərbaycan Ordusu tarixi uğura imza atıb. Bu qələbə təkə Azərbaycan xalqının deyil, regionda yaşayan digər xalqlar, ölkələr üçün də yeni fürsət yaradıb. Erməni silahlılarının hamısı təslim olmalıdırlar. Qarabağda yaşayan erməni sakinlər oğur bölgədə qalıb yaşamaq istəyirlərsə, Azərbaycan dövlətinin qanunlarına riayət etməlidirlər. Həmçinin Azərbaycan vətəndaşlığı qəbul etməli və Azərbaycan dövlətinə sədaqət andı içməlidirlər. Eyni zamanda bizim layiqli vətəndaşları kimi vəzifələrini yerinə yetirməlidirlər.

Deputat qeyd edib ki, kimlərsə Azərbaycan - Qarabağda qalmaq istəməyəcəksə, qayda-qanunlara əməl etməyəcəksə, Azərbaycan dövləti həmin ermənilərin ərazilərini tərk etməsi üçün şərait yaradacağı ilə bağlı öhdəlik götürüb: "Amma Prezident İlham Əliyev də Azərbaycan xalqına müraziətində söylədi ki, erməni millətindən olan Azərbaycan vətəndaşları Qarabağda qalıb yaşayacaqlarsa, onların vəziyyəti daha yaxşı olacaq, daha firavan həyat sürəcəklər. Öz ailələri, yaxınları ilə birlikdə yaşaya, öz dillərində danısa, təhsil ala biləclər. Onların təhsil, mədəniyyət, din, seçki və sairə hüquqları təmin olunacaq. Yeni Qarabağdakı ermənilər üçün də Azərbaycanda yaşayan digər etnik qrupları kimi bütün lazımi imkanlar yaradılacaq. Əgər bu fürsətdən istifadə etməyəcəksə, o zaman Azərbaycanı tərk edə bilərlər".

Ə.QARDAŞXANOVA, "Azərbaycan"

Xankəndidə işığımız yanır

Qarabağın bütün ərazilərinə Azərbaycan Ordusu nəzarət edir

Vətən müharibəsində Zəfərə gedən yolumuzun üçüncü ildönümünü başqa fəxarət hissi və böyük coşqu ilə qeyd edirik.

Düzdür, öten iki ildə də xalqımız tarixi qələbəmizin başlanğıc gününü qürurla qeyd edib, özəli torpaqlarımız uğrunda canlarından keçən şəhidlərimizi dərin ehtiramla anıb. Amma bu gün tam fərqli mənərə var - suverenliyini tam təmin etmiş Azərbaycanın üçrəngli bayrağının kölgəsi bütün Qarabağ və Şorqi Zəngəzura düşür.

Hələ üç il öncə İlham Əliyevin əsl sərkərdə qətiyyəti ilə qüdrətli Azərbaycan Ordusu 30 illik həsrətimizə son qoymuşdusa, sentyabrın 19-da Müzəffər Ali Baş Komandanın yüksək peşəkərlik və mükəmməl hazırladığı plan əsasında həyata keçirilən cəmi 23 saatlıq lokal xarakterli antiterror tədbirləri ilə hayların 200 illik "böyük Ermənistan" xülyasına bərdəfəlik son qoyuldu.

Antiterror tədbirləri uğurla başa çatdı, separatçılar ağ bayraq qaldırdılar və qanunsuz rejim təslim oldu. Xarici mediada Azərbaycan lokal xarakterli antiterror tədbirlərini "ildırım-sürətli əməliyyat" da adlandırdılar. Məhz bu antiterror tədbirlərindən sonra Qarabağın bütün ərazilərinə faktiki olaraq Azərbaycan Ordusu nəzarət edir.

Separatçıların təslim olmasından sonra danışıqlar masasına oturmaları üçün gəmiş yerə təyin edildi - Yevlax şəhəri...

Düzdür, bundan öncə Azərbaycan Qarabağın erməni sakinlərinin



nümayəndələrinə bir neçə dəfə danışıq aparmaq təklifi irəli sürmüşdü. Amma qanunsuz rejimin başında duranlar bu görüşü imkan verməmişdilər.

Bu dəfə isə Yevlaxa gəlmək məcburiyyətində idilər və göldilər də...

Sentyabrın 21-də Azərbaycan mərkəzi hakimiyyətinin nümayəndələri ilə keçirilən ilk görüşdə ermənilər humanitar yardım və yanacaq istədilər. Hər zaman humanist siyasət yürüdən dövlətimiz dərhal Qarabağın erməni sakinlərinin xahişini yerinə yetirdi. Sentyabrın 23-də Azərbaycan Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin nümayəndələrinin, ilk növbədə, bağçaların, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlə-

rinin yanacağı-sürtkü materialları ilə təmin edilməsi xahişinə uyğun olaraq, Bərdə-Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə ərzaq, 24 ton benzin, 40 ton dizel yola salındı.

Sentyabrın 24-də isə Xankəndiyə Şuşadan enerji ötürüldü. Yəni həmin tarixdən Xankəndidə Ermənistanın deyil, Azərbaycanın işığı bərq vurur.

Azərbaycan Prezidentinin Administrasiyasının yaydığı məlumatda bildirilir ki, Yevlax şəhərində keçirilən görüşdə müzakirə edilən məsələlərin həlli istiqamətində təxirəsalınmaz işlər davam etdirilir. Növbəti addım olaraq, Xankəndi şəhərinin Ermənistanın enerji sistemindən ayrılaraq Azərbaycanın enerji sistemində qoşulması təmin ediləcək.

quraşdırılmasına və Xankəndi xətti ilə əlaqələndirilməsi işinə başlanılıb. Aparılan işlər notisində artıq proses yekunlaşıb. Paralel olaraq "Azərənərgi" və "Azərişiq" əməkdaşları ötürücü və paylayıcı şəbəkəni, mühafizə sistemlərini təftiş etdikdən sonra xəttə gərginlik verilib.

Bir sözlə, igid oğullarımız Vətən müharibəsində dağlardan, sıldırımlardan aşaraq Şuşanı hansı sürətlə azad etmişdirlərsə, dövlətimiz də bütün prosesləri elə o sürətlə reallığa çevirir.

Üç il öncə Şuşada dalğalanan bayrağımızın kölgəsi Xankəndiyə, Xocalıya düşəndə ballı idi ki, tezliklə o al bayraq həmin ərazilərdə də fəxarət ünvanımıza çevriləcək. Qarabağın erməni sakinləri isə seçim etməlidirlər, ya Azərbaycan vətəndaşlığını qəbul etməklə bayrağımız altında yaşamaq, ya da ərazimizi bərdəfəlik tərk etməlidirlər. Bu gün həmin tarixi məqam yetişib, indi seçim onlarındır. Birgə yaşayışa hazır olanlar yəqin ki, Azərbaycanın xoşməramlı niyyətini dəyərləndirəcəklər. İstəməyənələr üçün isə yollarımız hələ ki açıqdır...

Sonda onu da vurğulayaq ki, düşün, sentyabrın 25-də Xocalı şəhərində Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxslərin edilməsi Rəmin Məmmədovun Qarabağ bölgəsində erməni sakinlərinin nümayəndələri ilə ikinci görüşü də keçirilib.

Rəşad BAXŞƏLİYEV, "Azərbaycan"

Ukraynalı ekspert: "Azərbaycanın ərazilərini azad etməsi Prezident İlham Əliyevin uzaqgörən strategiyasının nəticəsidir"


"Azərbaycanın Qarabağ bölgəsində uğurlu antiterror tədbirlərinin, ərazilərin işğaldan azad edilməsinin əsas səbəbi Prezident İlham Əliyevin və Azərbaycan dövlətinin uzaqgörən, düzgün strategiya qurmasıdır. Azərbaycan dövləti bu məsələdə sistemli siyasət apara bildi, ordu quruculuğunda düzgün addımlar atdı, uzunmüddətli və güclü strateji plan hazırlayıb həyata keçirdi".

Bu fikri AZƏRTAC-a müsahibəsində Ukraynanın Milli Antiterror Qrupunun aparıcı tərəfdaşı, siyasi ekspert Taras Zaqorodniy söyləyib.

Onun sözlərinə görə, Qarabağ probleminin həlli üçün Azərbaycan güclü müttəfiqlər cəlb etməyə nail oldu, baxmayaraq ki, bəzi Qərb dövlətləri antiterror tədbirlərini əleyhinə idi. Azərbaycan ətrafında yaranmış şəraitlə bağlı düzgün yol seçərək bu istiqamətdə irəlilədi.

"Azərbaycan ərazisindəki separatçı anklav faktiki olaraq dağıdılıb və indi biz bu çoxillik işin notisəsinə görürük. Bir daha vurğulayım ki, çoxillik işin. Çünki bu, belə asanlıqla yaranma bilməzdi və bu, bir çox ölkələr, o cümlədən Ukrayna üçün yaxşı nümunədir", - deyir siyasi ekspert vurğulayıb.

T.Zaqorodniyın sözlərinə görə, beynəlxalq qurumlar uzun müddətdir ki, öz yaxşı tövələrini göstərirlər, çünki çox vaxt ölkələrin maraqları ilə ayrı-ayrı beynəlxalq bürokratiyanın maraqları üst-üstə düşür: "1980-ci illərin sonu - 1990-cı illərin əvvəlində Azərbaycan əraziləri Ermənistan tərəfindən işğal olunduqdan sonra beynəlxalq qurumlar öten illər ərzində yalnız uğursuz vasitəçiliklə, monitorinqlə kifayətləndilər. Yəni beynəlxalq qurumlar, təəssüf ki, indiki formada artıq tükəniblər".



AZƏRBAYCAN QARŞIYA QOYULAN BÜTÜN HƏDƏFLƏRƏ NAIL OLDU

Məqsəd regionda sabitliyin bərqərar olmasıdır

Erməni revansistlərə məxsus döyüş texnikaları, silah-sursatlar təhvil alınır

Azərbaycanın arzusu, məqsədi regionda sülhün, sabitliyin bərqərar olmasıdır. Həyata keçirilən tədbirlərin, ümumiyyətlə, bütün fəaliyyətin əsas qayəsi budur. Dövlətimiz hər zaman humanizim prinsiplərinə sadıqdır və xalqımız ən çətin anlarda da insanpərvərlik, mərhəmət hissələrini nümayiş etdirir. Bunu Qarabağda baş verən son hadisələr bir daha təsdiqlədi.

Sentyabrın 19-da Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri Ermənistanın üçtərəfli Bəyanatın şərtlərini pozması, sülhdən yayınması və ölkəmizə qarşı hərbi təxribatlarını intensivləşdirməsi, eyni zamanda yaratmış olduğu qondarma rejimin Azərbaycanı terror aktları törətməkdə davam etməsi səbəbindən başladı. Çətin relief, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində qurulan istehkamlar igid hərbiçilərimiz üçün aşılmaz sədd yarada bilmədi. Azərbaycan Silahlı Qüvvələrinin rəşadətli, peşəkərliliyi və qətiyyəti sayəsində azğınlaşan qanunsuz kriminal xunta rejiminin sonu gəldi. Azərbaycanın suverenliyini tam bərpa etdi.

Bölgədə Azərbaycan hərbiçilərinin apardığı lokal xarakterli antiterror tədbirləri zamanı yalnız legitim hədəflər sıradan çıxarıldı. Mülki əhalinin təhlükəsizliyinə, ərzaq və tibbi vəsait təminatlarına son dərəcə diqqət göstərildi. Sentyabrın 20-də Prezident İlham Əliyevin xalqa müraciətində bildirdiyi kimi, Silahlı Qüvvələrimizin peşəkərliliyi nəticəsində mülki vətəndaşlar tamamilə özlərini sigortalanmış vəziyyətdə hiss etdilər. Uğurla başa çatan, separatçıları ağ bayraq qaldırmağa vadar edən hərbi əməliyyatlar Qarabağda sülhə, əmin-amanlığa doğru atılmış addımlardır.

Lokal xarakterli antiterror tədbirləri başa çatan kimi, Azərbaycan tərəfindən ilk tədbirlər görüldü. Sentyabrın 21-də Azər-

baycan Respublikası Prezidentinin Administrasiyasının təklifinə əsasən, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərinin müzakirə edilməsi üçün Qarabağın erməni sakinlərinin nümayəndələri ilə Yevlaxda görüş keçirildi. Aparılan müzakirələrin ardınca Qarabağ bölgəsində yaşayan erməni sakinlərin ehtiyaclarının təmin olunması üçün lazımı tədbirlər görüldü, humanitar yardımlar göstərildi. Bildirildi ki, bu yardımlar davam edəcək.

Qarabağda sabitliyin bərqərar olunması məqsədilə həyata keçirilən tədbirlər davam etdirilir. Qarabağ bölgəsində yaşayan erməni əhəlisə sakinlərin nümayəndələri ilə sentyabrın 25-də Xocalı şəhərində növbəti görüş keçirildi.

Bölgənin müxtəlif ərazilərində Ermənistan silahlı qüvvələri birləşmələrinə məxsus döyüş texnikası, hərbi avadanlıqlar, həmçinin raket, artilleriya mərmiləri və minalar olan anbarlar aşkarlanaraq, müsadirə olunur.

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin Qarabağ bölgəsinin erməni əhalisinə müraciətində vurğulanı ki, cari ilin 19-20 sentyabr tarixlərində Rusiya sülhməramlı kontingentinin müvafəqi nəzarətində olan Azərbaycan ərazilərində qanunsuz erməni silahlı birləşmələrinin terror-təxribat əməllərinə son qoyulması və türk-silah edilməsi məqsədilə lokal xarakterli antiterror tədbirləri həyata keçir-



rilmiş, terrorçu dəstələr təslim olmağa məcbur edilib.

Müraciətdə ötən müddətdə davam etmiş terror-təxribat əməllərini, o cümlədən 19 sentyabr 2023-cü il tarixdə Əhmədboyli-Füzuli-Şuşa yolunun 58-ci kilometrliyində və Xocavənd rayonunun Tağavərd kəndi ərazisində yeni inşa olunan tunel yolunda minalar yerləşdirərək iki mülki şəxsin və dörd polis nəfərinin həlak olması ilə nəticələnən terror əməllərini qanunsuz müstəşkil silahlı birləşmənin tərkibində iştirak edərək törətməkdə şübhəli bilinən müvafəqi şəxslərin türk-silah edilmək saxlanıldığı diqqətə çatdırılıb.

"Qanunsuz erməni silahlı dəstələrinin tam türk-silah edilməsi və sair bu kimi qeyri-qanuni hərəkətlərdən çəkinməyə, qısa müddətdə onlarda olan silah-sursatı təhvil verməyə çağırır: "Silahları təhvil vermiş və Azərbaycan Respublikasının müvafəqi qanunvericiliyinin tələblərinə əməl edən erməni millətindən olan şəxslərin hüquq və azadlıqlarının qorunmasına tam təminat verilir".

Bir məqamı da qeyd edək ki, bu günlərdə öz istəyi ilə Azərbaycanın Qarabağ bölgəsinə türk etmək istəyən erməni əhəlisə sadə vətəndaşlar gördükləri humanist davranışdan məmnunluqlarını ifadə edirlər. Onlar Qarabağda aparılmış lokal xarakterli antiterror tədbirləri zamanı təhlükəsizliklərinin Azərbaycan tərəfindən təmin olunduğunu, mülki əhalinin yaşadığı ərazilərin bombalanmadığını bildirirlər. Qarabağı türk edən erməni qadınlarından biri Ermənistan KİV-ə açıqlamasında etiraf edib: "Bizimlə yaxşı davranırdılar. Biz belə gözəlmirdik. Heç nə etmədik".

Dövlətimizin başçısı İlham Əliyev sentyabrın 20-də xalqa müraciətində bölgəmizdə yeni vəziyyətin yaranmasının labüdlüyünü əminliklə vurğulamışdı. Bəyan etmişdi ki, Qarabağda yaşayan erməni əhalisi də nəhayət rahat nəfəs ala bilər. Prezident İlham Əliyev müraciətində bir daha diqqətə çatdırılmışdı ki, Qarabağın erməni əhalisi bizim vətəndaşlarımızdır: "Mən əminəm ki, Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılaşmağa doğru dönüşü görəcəkdir. Çünki bizim niyyətimiz sülh, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır".

Çoxmillətli, çoxkonfessiyalı dövlət olan Azərbaycanda dini, milli zəmində ayrı-seçkilik yoxdur. İllərdir beynlərinin zəhərləyən, həyatlarını cəhənnəmə çevirən separatçıların təsirinə qurban, gözəlirindən qəflət pərdəsini qaldıran Qarabağdakı erməni əhəli də bunu görə bilər.

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"

DTX Qarabağ bölgəsinin erməni əhalisinə müraciət edib

Məlum olduğu kimi, cari ilin 19-20 sentyabr tarixlərində Rusiya sülhməramlı kontingentinin müvafəqi nəzarətində olan Azərbaycan ərazilərində qanunsuz erməni silahlı birləşmələrinin terror-təxribat əməllərinə son qoyulması və türk-silah edilməsi məqsədilə lokal xarakterli antiterror tədbirləri həyata keçirilmiş, terrorçu dəstələr təslim olmağa məcbur edilmişlər.

Ötən müddətdə davam etmiş terror-təxribat əməllərini, o cümlədən 19 sentyabr 2023-cü il tarixdə Əhmədboyli-Füzuli-Şuşa yolunun 58-ci kilometrliyində və Xocavənd rayonunun Tağavərd kəndi ərazisində yeni inşa olunan tunel yolunda minalar yerləşdirərək iki mülki şəxsin və dörd polis nəfərinin həlak olması ilə nəticələnən terror əməllərini qanunsuz müstəşkil silahlı birləşmənin tərkibində iştirak edərək törətməkdə şübhəli bilinən müvafəqi şəxslər həmin antiterror tədbirləri zamanı 20 sentyabr 2023-cü il tarixdə türk-silah edilmək saxlanılmışlar.

Qanunsuz erməni silahlı dəstələrinin tam türk-silah edilməklə döyüş mövqelərindən çıxarılmasına dair razılıq əldə olunduqdan sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişlərinə uyğun olaraq, er-

məni əhalinin yaşadığı ərazilərdə əmin-amanlığın, yerli sakinlərin şəxsi təhlükəsizliklərinin və sosial problemlərinin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər görülmüş, qanunsuz erməni hərbi birləşmələrinin sərəncamında olan döyüş sursatları Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə götürülmüşdür.

Dövlət Təhlükəsizliyi Xidməti Qarabağ bölgəsinin erməni sakinlərinə müraciət edərək, Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonuna daxil olan rayonların ümumi inkişafına, həmçinin erməni əhalinin rifahına, sülh şəraitində Azərbaycan cəmiyyətinə reinteqrasiyasına, sosial və humanitar məsələlərinin həll edilməsinə, qanunçuluğun, sabitliyin və ictimai təhlükəsizliyin qorunmasına töhdid yaradan əməllərdən, əmlakların, sənədlərin məhv edilməsi və sair bu kimi qeyri-qanuni hərəkətlərdən çəkinməyə, qısa müddətdə onlarda olan silah-sursatı təhvil verməyə çağırır.

Silahları təhvil vermiş və Azərbaycan Respublikasının müvafəqi qanunvericiliyinin tələblərinə əməl edən erməni millətindən olan şəxslərin hüquq və azadlıqlarının qorunmasına tam təminat verilir.

Azərbaycan Respublikası
Dövlət Təhlükəsizliyi Xidmətinin
Mətbuat xidməti

Qarabağda qalmaq istəməyən erməni əhəlisə sakinlər Ermənistanı maneəsiz şəkildə gedirlər



Qarabağda qalmaq istəməyən erməni əhəlisə sakinlər Ermənistanı maneəsiz şəkildə gedirlər.

AZƏRTAC xəbər verir ki, "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsindən Qa-

rabag bölgəsinə yaşayan erməni sakinlərin maneəsiz keçidi təmin olunur.

Ermənistan istiqamətində hərəkət edən sakinlər heç bir təhlükə və töhdid ilə qarşılaşmadıqlarını, könüllü şəkildə getdiklərini bildirlər. Onlar həm də yolların açıq olduğu-

nu, maneəsiz şəkildə Ermənistanı getdiklərini söyləyiblər.

Qeyd edək ki, Azərbaycanın polis əməkdaşları Qarabağda yaşayan erməni sakinlərinin avtomobilində yaranmış problemin aradan qaldırılmasına kömək ediblər.

Fransanı Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmasına dəstək verməyə çağırırıq

"Fransa Prezidenti Emmanuel Makron sentyabrın 24-də Fransanın "TF1" və "France 2" televiziya kanallarına verdiyi müsahibəsində Azərbaycanı guya Ermənistanın ərazi bütövlüyünə töhdid yaratmaqda ittiham edib və Qarabağda humanitar problemlərin olduğunu bildirdi. Xatırladaq ki, Fransa hökuməti son 30 ildə Ermənistanın Azərbaycan ərazilərini işğal etməsinə, etnik təmizləmə yolu ilə bir milyona yaxın azərbaycanlı evindən qovmasına, Azərbaycan ərazilərini əhəmiyyətli bir hissəsini viran qoymasına heç vaxt münasibət bildirməyir".

AZƏRTAC xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının (QAI) məsələ ilə bağlı açıqlamasında yer alıb.

Açıqlamada, həmçinin bildirilib: "Fransa Ermənistanı da qovulmuş azərbaycanlıların qalmamasına göz yumur. Əksinə, Fransa bütün vasitələrlə Ermənistanı müdafiə edərək, onun bu əməllərinə sərək olub.

Belə olan təqdirdə, iki ölkə arasında davamlı sülh üçün ümidlər yarandıqı bir məqamda Fransa Prezidentinin destruktiv, təhrikiçi və yanlış bəyanatı bu dövlətin regionda sülhdə maraqlı olmadığını göstərir.

Biz Fransa hökumətini qərəzli əməllərindən əl çəkməyə, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörmətlə yanaşmağa, Azərbaycan dövlətinin reinteqrasiya tədbirlərinə maneə olmamağa və Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasına dəstək verməyə çağırırıq".

Alman mediası regiondakı hadisələrə qərəzli yanaşmaqda davam edir

AFR-in kütləvi informasiya vasitələri Azərbaycanın Qarabağ bölgəsində baş verən hadisələrə qərəzli işıqlandırılması kampaniyasını davam etdirir.

AZƏRTAC xəbər verir ki, "Deutsche Welle" agentliyinin bu gün dərc etdiyi materialda Fransa Prezidenti Emmanuel Makronun guya "Azərbaycanın Ermənistan sərhədlərini töhdid etməsi" barədə fikirləri yer alıb. Bununla belə, bir fakt nəzərdən qaçırılır ki, son günlər Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin pozulması ilə bağlı tək-tük hallar hesaba alınmazsa, şərti Ermənistan-Azərbaycan sərhədində elə bir gərginlik yoxdur. Hazırda bütün proseslər müstəsna olaraq Azərbaycanın suveren ərazilərində baş verir və görünən odur ki, bu, Fransa rəhbərliyini narahat edir. Makronun "indi "Bakını heç nə saxlaya bilməz" və o, "Ermənistan sərhədlərini töhdid edir" kimi bədnam bəyanatı da buradan qaynaqlanır.

Alman nəşri Fransa Prezidentinin "onun ölkəsinin Ermənistanın ərazi bütövlüyü ilə bağlı narahatlıq keçirməsi" barədə sözlərini sitat götürür. Bu xüsusda, heç nəyin həmin bütövlüyə təhlükə törətmədiyini fakti diqqətdən kənar qalır. Azərbaycanın ən yüksək səviyyədə döfələrlə bəyan edib ki, öz qonşularının heç birinə qarşı iddiası yoxdur və bu səbəbdən Ermənistanla tezliklə sülh sənədinin imzalanmasını təklif edir və bu məsələdə israrlıdır.

Materialda yenə də heç kim tərəfindən tanınmayan "Dağlıq Qarabağ Respublikası" sözləri işlədilir, lakin indi həmin qondarma qurum de-fakto onun sözdə "rəhbərləri" tərəfindən özlünü buraxıb. Artıq "respublikadan" əsər-əlamət qalmayıb. Alman nəşri isə onu mövcud olan bir qurum kimi qələmə verir.

"Deutsche Welle" yazır: "Fransa Prezidenti, həmçinin bəyan edib ki, Moskva bu məsələdə Bakının "orta-

ğı" olub, Türkiyə isə "həmişə bir müttəfiq kimi, Azərbaycanın hərəkətlərini dəstəkləyib".

Bütün dövlətlər özlünə müttəfiq, dost seçmək hüququna malikdir. Məsələn, Fransa Ermənistanı özüne "bacı" seçib və heç kim buna etiraz etmir. Fransaya yaxın olan ölkələrin məğlub vəziyyətdə olmasında da Bakı günahkar deyil. Azərbaycanı tənqid edərkən, onun Türkiyə ilə yaxın münasibətlərinə istinad etmək düzgün deyil.

Yazıda, həmçinin aşağıdakı fikirlər yer alıb: "Bundan bir gün əvvəl ABŞ-nin dövlət katibi Entoni Blinken Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışıqı əsasında Birləşmiş Ştatların Qarabağın erməni əhalisinin taleyindən "dərinə narahat olduğunu" bəyan edib. Blinken Bakını regionun mülki əhalisinin təhlükəsizliyini təmin etməyə, onun hüquq və azadlıqlarına hörmətlə yanaşmağa, həmçinin beynəlxalq humanitar hüquqa əməl etməyə çağırır".

Bununla bağlı qeyd etmək lazımdır ki, Qarabağın erməni əhalisinin bir hissəsi könüllü olaraq Ermənistanı tərk etməyə üstün tutub, amma Azərbaycan tərəfi əvvəlki kimi, qalmaqala qərar verənlərə bütün hüquqların qorunacağını təklif edir. Bu səbəbdən xarici siyasətçilərin narahatlıq hissi keçirmələri üçün heç bir əsas yoxdur. Orada qalıb reinteqrasiya olunmaq və ya könüllü şəkildə Ermənistanı repatriasiya edilmək (Ermənistanı gedənlərin əksəriyyətinə bu ölkənin pasportları var) erməni əhəlisə sakininin öz seçimidir. Ona görə də onların təhlükəsizliyi ilə bağlı narahat olmağa heç bir əsas yoxdur.

Heyhat, təkzibolunmaz sübutları, o cümlədən foto və videomaterialların olmasına baxmayaraq, baş verən hadisələrin qərəzli şəkildə təqdim edilməsi kampaniyası davam edir.



Ən uzun gecə

30 il gözlədiyimiz qisas sentyabrın 26-dan 27-nə keçən gecə başladı

Həsət yüklü durma qatlarının uçub getdiyi, dəli ruzigarların dünyanı xəzan rənginə boyadığı, göylərin gözlərindən qıssə yaşlarının süzülüyü güz vaxtının ən uzun gecəsiydi...

Hər yanın zülmətə büründüyü o gecədə hələ də qəlbimiz baş ucunda qaradonlu yurd nisgili bardaş qurub oturmuşdu...

Günlərin, ayların, illərin üroyimizə çəkdiyi çalın-çarpaz vətən dağı belimizi bükmüş, yuxumuzu orşə çəkmişdi...

Eh, beynimiz, ağılimız, fikrimiz, düşüncəmiz hamısı saralıb-solan xatirələr cığırıyla pərvazlanmışdır viran qalan yurdlara sarı...

Yamyaşıl, axar-baxarlı hər yandan xoşbəxtlik soddaları ucalan bir şəhərdə, bir kənddə, bir evdə görmüşdük özümüzi, sonra birdən baxmışdıq ki, göy üzünü qara bulud alıb, çoxdan günəşimiz sönmüş, özü də düz 30 il övvəl...

Nə yurdumuz qalıb, nə elimiz, nə obamız...

Əsir düşüb torpağımız, girov götürüldü vətənimiz...



Yenə də bağrımız parçalanmışdı torpağımızın viran halına, iki çeşmə ağlamışdı gözlərimiz tar-mar olan yurdlarımıza, ağı demişdi dilimiz özünü Azərbaycana qurban verən cavan canlara...

Üzümüzi Tanrıya tutaraq dualar etmişdik, şəhid qanı ilə suvarılan müqəddəs torpağımıza and içmişdik ki, bu qisası qiyamətə qoymayacağıq...

Amma o gecəni digər gecələrdən fərqləndirən başqa bir ab-hava da var idi.

Sanki o gecə ana torpaq uğrunda canını qurban verən şəhidlərin, Xocalıda əsir, girov düşərək min bir əziyyətə qətlə yetirilən soydaşlarımızın, yurdundan didərgin düşərək bu dünyayla vıdaləşən küskün, nigaran ruhların "qisas", "qisas", "qisas" səsini lap yaxından eşidirdik...

O gecənin səhərinin nurlu günəşlə açılacağına sevincini qəlbimizlə, könlümüzə, üroyimizlə, bütün varlığımızla hiss edirdik.

2020-ci ilin 26 sentyabr gecəsindən - Azərbaycan xalqı

nın parlaq zəfərlərlə, qələbələrlə bol səhərlərə açılan o son gecədən danışırıq...



O payız gecəsinin səhərinde, elə son bahar günəşinin son işartıları kimi öləyən ümidlərimiz birdən-birə işarəməyə, parlağa başladı...

Ta 30 ilin o üzündən həsrətə boylanan nisgilli arzularımız bir andaca dirçəldi, ana yurdumuzdan qanadlandı ruhumuza məlhəm kimi yayılan, qulağımızda qələbə marşına çevrilən zəfər müjdələri Azər-

baycan xalqını sevinc gözyaşlarına boğdu.

Döyüş meydanından şanlı Azərbaycan Ordusunun zəfər hayqırtıları gəldikcə, Qarabağın, Şərqi Zəngəzurun şah zirvələrində ay-ulduzlu üçrəngli müqəddəs bayraqlarımız dalgalandıca ürəklərimiz qürurdan, fəxrətdən dağa döndü.

Düz 30 il boyu gündüzləri bağrımıza dağ çəkən, gecələri yuxularımızı orşə çəkən ağır-acılı Vətən nisgillindən qurtulacağımız günün yolunu həsrətə gözləmişdik.

Səbirlə, düşməndən intiqamımızı alacağımız, torpaqlarımızın işğaldan azad olunacağı, yurdlarımıza qayıdışın gerçəkləşəcəyi günləri gözləmişdik.

30 il gözlədiyimiz qisasımız 2020-ci il sentyabrın 26-sı gecəsindən başladı.

Və Azərbaycan xalqı 2020-ci il sentyabrın 27-si səhərinin şanlı, şərfli, fəxrətli böyük günlərə aparın xoş ovaqla açdı.

Payızın o qaranlıq gecəsindən doğulan səhərlərimiz parlaq qələbələrə, zəfərlərə yol aldı...

Yasəmən MUSAYEVA, "Azərbaycan"

Şuşa "İslam dünyasının mədəniyyət paytaxtı" elan edilib

Qəterin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransı davam edir. Konfransda Azərbaycanın qədim sənət beşiklərindən olan Şuşa şəhərinin 2024-cü il üçün İCESCO-nun "İslam dünyasının mədəniyyət paytaxtı" proqramı üzrə namizədliyi irəli sürüldü.



AZƏRTAC xəbər verir ki, konfrans iştirakçılarının yekdil qərarı ilə Qarabağımızın incisi Şuşa şəhəri 2024-cü il üzrə "İslam dünyasının mədəniyyət paytaxtı" adına layiq görülüb.

2020-ci ilin 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusu tərəfindən böyük qəhrəmanlıqla erməni işğalından azad olunan qala şəhərimizin tarixi şöhrəti özünə qaytarıldı. Prezident İlham Əliyevin rəhbərliyi altında Şuşa şəhərinin qısa müddət ərzində yenidən qurulması, həyatın bu qədim yurdumuza qaytarılması, eyni zamanda tarixi-mədəni və di-

ni abidələrin bərpa edilərək istifadəyə verilməsi istiqamətində aparılan intensiv işlər, Şuşanın beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilməsi müsəlman ölkələri və İCESCO tərəfindən yüksək dəyərləndirilib.

Şuşanın "İslam dünyasının mədəniyyət paytaxtı" adına namizədliyinə irəli sürülməsi məqsədilə İCESCO-nun müvafiq missiyası burada olub, şəhərdə aparılan quruculuq işləri yüksək qiymətləndirilib.

Birinci vitse-prezident, İCESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən Şuşanın mədəni irsinin, mədəni, tarixi və dini abidələrinin bərpa etdirilməsi-

ni diqqətə alan islam dövlətləri yekdil qərarla Şuşa şəhərini növbəti il üçün "İslam dünyasının mədəniyyət paytaxtı" elan ediblər. Qeyd edək ki, Şuşanın namizədliyinin irəli sürülməsi prosesi İCESCO-nun xoşməramlı səfiri Mehriban xanım mühim dəstək göstərmişdir.

Xatırladaq ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2022-ci il Azərbaycanda "Şuşa ili" elan olunub. Şuşa bu il "Türk dünyasının mədəniyyət paytaxtı"dır.

Bu gün Şuşa şəhəri beynəlxalq tədbirlərə, böyük mədəniyyət layihələrinə evsahibliyi edir. Bu qədim şəhərimizdən dünyaya sülh, birlik və humanizm mesajları verilir.

İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransı işə başlayıb

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin rəhbərliyi ilə nümayəndə heyəti İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında iştirak etmək məqsədilə sentyabrın 25-də Qəter Dövlətinin Doha şəhərinə səfər edib.



Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Adil Kərimli "İslam dünyasında mədəni fəaliyyətin yenilənməsinə doğru" mövzusunda həsr olunan 12-ci Konfransın açılış mərasimində iştirak edib.

Builkə tədbirdə mədəniyyət siyasəti üzrə əsas prinsiplər və davamlı inkişaf göstəriciləri, "İslam dünyasının mədəniyyət paytaxtı" proqramının inkişaf etdirilməsi mexanizmləri, mədəni

sərvətlərin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahələrində birgə mədəni fəaliyyətin genişləndirilməsi kimi məsələlər müzakirə ediləcək.

Konfransda, həmçinin Azərbaycanın sənət beşiklərindən Şuşa şəhərinin 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı" elan edilməsi ilə bağlı ölkəmizin təqdim etdiyi nominasiya sənədinə baxılması, Şuşa ilə bağlı çıxış və təqdimat nəzərdə tutulur.

Baş prokuror Londonda işgüzar səfərdədir

Azərbaycan Respublikasının baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi geniştərkibli nümayəndə heyəti Beynəlxalq Prokurorlar Assosiasiyasının 28-ci illik konfransı və ümumi yığıncağında iştirak etmək məqsədilə Londona işgüzar səfərə gedib.

Nümayəndə heyəti ölkəmizin Birləşmiş Krallıqdakı səfirliyinə gələrək xalqımızın Ümmümilli Lideri Heydər Əliyevin büstünü ziyarət edib, öziz xatirəsini ehtiramla anıb.

Sonra səfirliyin əməkdaşları ilə görüş keçirilib. Konfransın açılış mərasimində İngiltərə və Uelsin baş prokuroru Viktoriya Prentis, Kral Prokurorluq Xidmətinin rəhbəri Maks Hill və Beynəlxalq Prokurorlar Assosiasiyasının prezidenti Xuan Batista Mahikes qonaqları salamlayaraq tədbirin cinayətkarlığın müasir təzahürünə qarşı mübarizədə beynəlxalq əməkdaşlığın uğurla davam etdirilməsinə müsbət töhfə verəcəyini vurğulayıb, konfransın işinə uğurlar arzulayıblar.

Sentyabrın 25-də konfransın plenar sessiyasında çıxış edən baş prokuror Kamran Əliyev ölkəmizin prokurorluq



orqanlarında aparılan genişmiqyaslı islahatlardan danışıaraq müasir dövrdə prokurorluğun cinayətkarlıqla mübarizədə rolundan və bu sahədə beynəlxalq əməkdaşlığın öneminə diqqətəndirib.

Bundan başqa, konfrans çərçivəsində Kamran Əliyev Türkiyə, Səudiyyə Ərəbistanı, Fələstin, Tailand, Gürcüstan, Lihtenşteyn, Moldova, Tacikistan və digər dövlətlərin baş prokurorları və nüfuzlu beynəlxalq təşkilatların rəhbər şəxsləri ilə görüşlər keçirib. İkitərəfli

hüquqi əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunmaqla yanaşı, baş prokuror sentyabrın 19-da Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Qarabağ bölgəsində aparılan lokal antiterror tədbirləri barədə həmkarlarını məlumatlandırıb.

Baş prokurorun Londonda işgüzar səfəri çərçivəsində Birləşmiş Krallığın Milli Cinayət Agentliyində (NCA) ikitərəfli görüş keçirilib. Əməliyyatlar üz-

rə baş direktor Rob Consla görüşdə ölkəmiz arasında transmilli cinayətkarlıqla, o cümlədən narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri və sair müxtəlif cinayətlərə qarşı effektiv mübarizə məsələləri müzakirə olunub.

Görüşdə ölkəmizin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı fəvqəladə və səlahiyyətli səfiri Elin Süleymanov iştirak edib.

Nümayəndə heyətinin Birləşmiş Krallığa səfəri davam edir.

Müxalifət Paşinyanı devirməkdə israrlıdır

Bunun qarşısını almaq üçün polis etirazçılara qarşı amansız güc tətbiq edir

İrəvanda bir neçə gündür keçmiş hərbə xunta təmsilçilərinin təşkilatçılığı ilə baş nazir Nikol Paşinyanın əleyhinə keçirilən etiraz aksiyaları davam edir. Geniş əhəli kütlə tərəfindən başlanan etiraz aksiyaları fonunda gətirdikə dramatikləşən hadisələr hakimiyyətin mövqeyini əhəmiyyətli dərəcədə zəiflətməkdədir.

Buna rəğmən Paşinyanın hakimiyyəti qarşı tərəfə daha sort formada müqavimət göstərəcək qərarındadır. Elə bu fonda vəziyyət daha da gərginləşməkdə, daxili savaşa ehtimalı sürətlə yüksəlməkdədir.

Mitinglərdə siyasətçilər, fəallar, vəkilyarlar və ictimaiyyət nümayəndələri iştirak edirlər. Başqa bir məlumatla görə, müxalifət düşüncəsində həbslərin aparılması planlaşdırılır və qeyd olunur ki, kütləvi etiraz aksiyalarının qarşısını almaq üçün hakimiyyət xüsusi plan hazırlayıb. Buraya müxalifət fəallarına qarşı güc tətbiq edilməsindən tutmuş, onların mitinq keçiriləcək ünvanına daxil olmasından əvvəl müvəqqəti həbsinə kimi müxtəlif planlar daxildir. O da vurğulan ki, bu işdə təkəle polis yox, digər güc

strukturlarının və hakimiyyətin nəzarətində olan xüsusi cəza dəstələrinin nümayəndələri də iştirak edirlər. Müxalifət isə hakimiyyət tərəfindən yarıdacaq bütün maneələrə rəğmən etiraz mitinglərinin baş nazirin istefasına qədər davam edəcəyini bildirib.

Dünən səhər saatlarından İrəvanda Ümumxalq Hərəkətinin itaətsizlik aksiyası başlayıb. Əvvəlcə etirazçılar Sarayana və Tumanayana küçələrinin kəsişməsinə, həmçinin Rubinyan küçəsinə bağlayıblar. Aksiya başlayandan polis onları müşayiət edib. Kentron inzibati rayonunda fəallar İrəvan sirkinin yaxınlığındakı kəsişmədə, "Yeritsardakan" metro stansiyasında və Yerevan Dövlət Universitetində toplaşmağı planlaşdırıblar. Polis aksiya iştirakçılarına "Yeritsardakan" metro stansiyasına sıxışdırıb. Etirazçılar "Paşinyan, get!", "Müstəqil Ermənistan!", "Ermənilər, birləşin!" şüarları səsləndiriblər. Müxalifət artıq Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üzrə milli komitənin yaradılmasını tələb edib. Gələcək xəbərlərə görə, İrəvanın müxtəlif yerlərində keçirilən etiraz aksiyalarına bir sıra universitetlərin tələbələr də qoşulublar.

Aksiyalar zamanı 170-dən çox etirazçı saxlanılıb. Saxlanılanların polis qanuni tələblərini yerinə yetirməməkdə ittiham olunurlar. Onların sırasında "Ermənistan" fraksiyasının deputatı, "Daşnaksütyun" partiyasının üzvü Tadevos Avetisyan da var.

Hayastan parlamentinin sədri Alen Simonyan deyib ki, hakimiyyət və polis etirazçılara qarşı amansız güc tətbiq etməklə düzgün iş görür. O, iddia edib ki, onlar Hayastanın ən yaxın tarixində ən demokratik hökuməti təmsil edirlər: "Bütün beynəlxalq təşkilatlar bunu təsdiq edir, bundan başqa, Ermənistanda ifadə azadlığı hüququ var, lakin qanuna və polad mandatla hörmət edilməlidir. İfadə azadlığı hüququ var. "1 mart"ı təkrarlamırıq, amma qanuna əməl edilməlidir. Axı seçicilərimiz bizə həmişə deyirlər ki, polad mandatdan istifadə etməklə lazımdır".

Hayastanın "Alternativ layihələr" qrupunun üzvü, erməni ekspert Vahe Hovhannisyan isə öz məqaləsində yazıb ki, Nikolun hakimiyyəti ilə erməni xalqının birlikdə yaşamaq imkanları tükənib. Bizim birgəyaşayış imkanımız yoxdur. O qeyd edib ki, Paşin-

yanə öz övladının beşiyindən artıq dəyər verənlərin hamısını bunu anlamalı və qərar qəbul etməlidir: "Sadəcə özünlə bir sual verin. Niyə Nikolun təsəvvür etdiyi suverenliyi həmişə təslim olmaqla bitir? Bu gün platformadan hansı çağırışlar ediləcəyini bilmirəm, amma dövlət sistemində çox mühüm mesaj olmalıdır: istefalarınızla yeni müharibənin qarşısını alın, yeni fəlakətin həmmüəllifi olmayın. Hakimiyyət dəyişikliyi həmişə təslim olmaqla bitir. O, təhrik etməyə və kreslodan yapışmağa çalışacaq. Gəlin onlara kömək edək ki, hər şey dinc olsun. Niyə bizə yeni hökumət lazımdır? Yeni müharibəyə və yeni torpaqdan məhrum olmağa yol verməmək üçün".

Belə görünür ki, hakimiyyətin vətəndaşlar arasında dağıtılıb. Paşinyanın istefasını tələb edənlərin sırası gündən-günə genişlənir.

Elçin CƏFƏROV, "Azərbaycan"

Kəlbəcər rayonu ərazisində növbəti dəfə döyüş texnikası müsadirə edilib

Kəlbəcər rayonu ərazisində növbəti dəfə Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus döyüş texnikası, silah və sursat aşkarlandı.



Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, müsadirə edilən artilleriya qurğuları, müxtəlif tipli hərbi nəqliyyat vasitələri, əl qumbaraları və digər döyüş sursatları Kəlbəcər rayonu ərazisindəki toplama məntəqəsinə daşınıb.

Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursat

Müdafiə Nazirliyi Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri başa çatdıqdan sonra müsadirə edilmiş döyüş texnikası, silah və sursat barədə sentyabrın 25-i saat 18:00-a olan məlumatı açıqlayıb.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, siyahıda 797 atıcı silah və qumbaraatan, 42 artilleriya silahı, 165 hava hücumundan müdafiə vasitələri, 175 min 225 döyüş sursatı, 1440 təchizat və ləvazimat, 81 optik və digər cihazlar, 22 zirehli texnika, 75 avtomobil texnikası və 21 qoşqu yer alır.

● Elm xadimlərimiz

Geologiya elminə yeniliklər gətirən görkəmli alim

Bizim uzun illər tanıdığımız, yoldaşlıq etdiyimiz, elmi və şəxsiyyət, məhsuldar fəaliyyəti ilə həmişə qürur duyduğumuz, ömrünü Azərbaycan elminə və onun inkişafına həsr etmiş, zəkasının nuru, tükenməz enerjisi, gərgin əməyi ilə bu zirvəyə cığır açaraq əsl məktəb yaratmış akademik Vasif Babazadə respublikamızın ən görkəmli alimlərindən biri. O, xalqımıza hörmət qazandıran, onun şərəfini yüksəklərə qaldıran elm xadimi və ziyalılarımızdandır.



Vasif Babazadə geologiya-mineralogiya elmləri doktoru, professor, dövlət mükafatı laureatı, Əməkdar elm xadimidir. Məhsuldar elmi fəaliyyətinə və istehsalata tövbə qazandıran sayəsində tədqiqat əsərlərinə görə Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla 2009-cu ildə "Şərəf" ordeninə, 2018-ci ildə "Şərəf" ordeninə, 2019-cu ildə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu"na layiq görülmüşdür. 2014-cü ildən AMEA-nın həqiqi üzvüdür. Hazırda BDU-nun Faydalı qazıntıları kafedrasının müdürüdür. Həmin universitetdə özünü yaratdığı Yer təknin aerokosmik tədqiqatları elmi-tədqiqat laboratoriyasının rəhbəridir. Bu sahələrdə göstərdiyi müqayisəsiz fəaliyyətinə və qazandırdığı nailiyyətlərə görə xarici ölkələrin elmi itimayiyəti tərəfindən dünyəşöhretli alim kimi tanınır və qəbul edilir.

Vasif Babazadənin elmi düşüncəsi geniş spektrli, çoxşəhəlidir. Zəkası itidir, mükəmməldir... Biz onun elmi fəaliyyətinə keçmədən əvvəl ilk növbədə daha mühüm olan xarakterik xüsusiyyətlərini diqqətə çəkmək istəyirik. Şəxsiyyətinin bütövlüğü məsələsinə... Onda olan tamlıq, sözünə sədəqət prinsipi, xeyirxahlıq və mərhəmət hissinin yüksəkliyi, ömrünün bütün mərhələlərində öyrənmək və öyrətmək kimi ali keyfiyyətlərə sahib olması bizə deməyə əsas verir ki, o, həm bir alim, həm də gözəl pedaqoq kimi geniş diapazona malik insandır. Elmlə şəxsiyyətin sintezini özündə cəmləşdirən əsl ziyalı və tədqiqatçdır.

Dünyəşöhretli geoloq-alim V.Babazadə 1938-ci ilin sentyabrında Bakı şəhərində həkim ailəsində anadan olub. Gözünü açdığı gündən torpağa bağlılıq, vətəna və dövlətə sədəqət görüb. Kiçik yaşlarından Xəzərin təlatümlü dalğaları, Bakının sət qayaları ona sirləşən təsir bağışlayıb. Ürəyində torpağın altını üstünə çevirmək, onun möcüzələrini öyrənmək marağı gündən-günə artır.

Bakıdakı 7 saylı orta məktəbi bitirdikdən sonra arzuladı onu Azərbaycan Dövlət Universitetinə aparıb. 1960-cı ildə universiteti bitirən V.Babazadə mühəndis-geoloq ixtisasına yiyələnib. Çalışqanlıq, zəkası ilə seçilən gənc hələ universitetdə oxuyarkən müəllimlərinin diqqətini cəlb etməyə başlayıb. Bu fərqlilik onu 1956-cı ildə, hələ tələbə ikən çöl ekspedisiyalarında fəal iştirak etmək imkanı qazandırdı.

Universiteti bitirdikdən sonra SSRİ Geologiya Nazirliyinin sərəncamına göndərilən V.Babazadə Abxaziyada, Şimali Qafqazın müxtəlif bölgələrində geoloji-kəşfiyyat partiyalarında iştirak edir. Bu illərdə çalışqanlıq, təşəbbüsakarlığı, xüsusi təşkilatçılıq qabiliyyəti ilə seçilən alim böyük geoloq, dəstə və partiya rəisi kimi məsul vəzifələr etibar edilir. Bu işlər əlvan və nəcib metalların, həmin illərdə "məxfi" quruluşu ilə gedən nadir və səpələnmiş elementlərin axtarışı, kəşfiyyatı və qiymətləndirilməsi ilə bağlı idi. Məşhur akademik Miroli Qaşqayın tövsiyəsi ilə kolçedan yataqlarını öyrənən V.Babazadə uzunmüddətli elmi-tədqiqat fəaliyyətinin başlanğıcı olan ilk məqalələrini yazır. Elmə olan marağı onu yenidən universitetə gətirir...

1961-ci ildə BDU-da işə başlayan Vasif Babazadənin elmi fəaliyyəti Kiçik Qafqazın mərkəzi hissəsinin xromit yataqlarının qanunauyğun yerləşməsinə öyrənməkdən ibarət olur. V.Babazadə bu yataqların dəqiqliklə öyrənilməsi və müəyyən edilməsi üçün genetik cəhətdən təkcə şlir ayrılmalara şəkili dunitlərlə deyil, habelə müstəqil dunit massivləri və harsburgitlərlə bağlıdır. Aşkar edilmiş qanunauyğunluqları rəhbər tutaraq alim bəzi bir nəticəyə gəlmişdir ki, praktiki əhəmiyyət kəsb edən yüksəkkeyfiyyətli xromit filizi kütlələri ultratərsasiya sahələrində, yaxud da dib hissələrinə təmayil edir. O, 1964-cü ildə namizədlik dissertasiyasını müdafiə edir.

1975-ci ilin əvvəlində 36 yaşlı alim Novosibirsk şəhərində SSRİ EA-nın Sibir bölməsinin Geologiya və Geofizika İnstitutunda akademik B.A.Kuznetsovun sədrlik etdiyi ixtisaslaşdırılmış Şurada doktorluq dissertasiyasını müdafiə edir. Dissertasiyada alim dünya təcrübəsində ilk dəfə olaraq ofiolit qurşaqlarının metallogeniya haqqında təsviri tədqiqatları işləyir. Alimin nəzəri işləmələrinin təcrübədə istifadəsi sonradan bir sıra filiz obyektlərinin açılmasına və respublikanın əlvan və nəcib metallarının xammal bazasının əsaslı şəkildə möhkəmlənməsinə səbəb oldu. O, ilk dəfə Kiçik Qafqazın cəv qurşağının varlığını elmi şəkildə əsaslandırdı (1974). Bu qurşağın qanunauyğun olaraq ayrılması sonrakı geoloji-kəşfiyyat işlərini ilə özünü tam doğrultdu. Bu tədqiqatlarla görə o, Azərbaycan Respublikası dövlət mükafatı laureatı (1978) adına layiq görüldü.

1975-1990-cı illər akademik Vasif Babazadə üçün məhsuldar olmuşdur. Alim endogen filiz yataqlarının formasiya analizi, metallogeniya tədqiqatlarında və proqnoz qiymətləndirmədə onun təbii kimi yeni elmi istiqaməti inkişaf etdirir, aparıcı filiz komponentinin sənaye qiymətini əsas götürərək respublikanın ayrı-ayrı struktur formasiya zonaları üçün sənaye əhəmiyyətli seçiyəvi filiz formasiyaları ayırır.

Akademik Vasif Babazadənin üstün keyfiyyətlərindən danışarkən qeyd etməliyik ki, o, elmi nəzəriyyəni praktikada tətbiq edib rəy nəticə qazanan nadir elm adamlarındandır. Akademik indiyədək nəşr etdiyi çoxsaylı dərslik (xüsusən 4 cildlik "Faydalı qazıntıların geologiyası"), dərs vəsaiti, monoqrafiyalar və elmi məqalələri ilə keçmiş SSRİ məkənində, bugünkü MDB ölkələrində və beynəlxalq elmi mərkəzlərdə tam şəkildə qəbul olunmuş, əsərləri dünyanın bir çox nüfuzlu alimləri tərəfindən yüksək qiymətləndirilmişdir. Alimin Azərbaycan geoloji mühitinə verdiyi yenilikləri və həmin əsərlərin istehsalata tətbiqini hansı dividentlər gətirdiyini xüsusən qeyd etmək lazımdır. V.Babazadənin 350-dən artıq elmi əsəri vardır, o cümlədən 40 monoqrafiya və dərsliyin, 3 nəşr olunmuş strateji əhəmiyyətli xəritələrin müəllifidir. Xaricdə çap edilmiş əsərlərin sayı 80, beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnalalarda çap olunan məqalələrin sayı 55-dir. Onun elmi zəkasının məhsulu olan çoxsaylı monoqrafiyalarından - "Azərbaycan endo-

gen filiz formasiyaları" (Bakı 1990), "Mis və molibden porfir yataqları" (Bakı,1990), "Azərbaycanın filiz formasiyaları və metallogeniya zonaları" (Bakı, 2003), "Aralıq dənizi qurşağının endogen filiz formasiyalarının formalaşma təkamülü" (Moskva, 2007), "Aralıq dənizi qurşağı Qafqaz seqmentinin faydalı qazıntı yataqlarının tektonik inkişafı, əmələ gəlməsinin geodinamik formalaşma şəraiti və yerləşmə qanunauyğunluğu (Azərbaycan, Bakı, 2009) və s. əsərlərinin adlarını qeyd etməklə Vasif Babazadənin elm sahəsində gördüyü əvəzsiz xidmətinin spektrini müəyyən etmək olar. Filiz yataqları və metallogeniya sahəsindəki əsərləri V.M.Babazadənin çoxcəhətli elmi yaradıcılığının mözmununu tükəndirmir. Alim respublikanın mineral-xammal resurslarına həmişə birinci dərəcəli əhəmiyyət vermişdir. Azərbaycanın rəngarəng mineral resurslarının öyrənilməsinin praktiki olaraq mümkün olmadığı "durğunluq" illərində bu xüsüsən hiss olunurdu. Bilavasitə bu illər o, "Azərbaycanın mineral-xammal resursları" ensiklopedik əsərini yazmaq fikrinə gəlir və xeyli sonralar, 2005-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının 60 illik yubileyi ərəfəsində bu əsər işıq üzü görür.

Akademik Vasif Babazadənin əsərləri həm elmi itimayiyət, həm də rəsmi dövlət dairələrinin həmin işi diqqətdə olmuşdur. O, özünün elmi fəaliyyəti kontekstində birmənalı olaraq dövlətçilik, azərbaycançılıq, milli maraqlar sistemini həmişə rəhbər tutmuşdur. Akademik Vasif Babazadənin gördüyü işlərin kataloquna nəzər salsaq, görürük bizə bizi təəccübləndirən biləcəyik bir sıyahı canlanır. Hətta bu qədər işi bir insan ömrünə necə sığdırma bildiyi bizi təəccübləndirir desək, qeyri-səmmi olar. Alim "Yerin təkisi haqqında" Azərbaycan Respublikası Qanununu hazırlamaq üçün cəv qurşağının varlığını elmi şəkildə əsaslandırdı (1974). Bu qurşağın qanunauyğun olaraq ayrılması sonrakı geoloji-kəşfiyyat işlərini ilə özünü tam doğrultdu. Bu tədqiqatlarla görə o, Azərbaycan Respublikası dövlət mükafatı laureatı (1978) adına layiq görüldü.

Bütün bunlarla yanaşı, Vasif Babazadə bir universitet əməkdaşdır. Bakı Dövlət Universiteti ona qanad verən, onun eksperimentlərinə dəstəklənən, onu bir müəllim, bir elm xadimi kimi yüksək qiymətləndirən müqəddəs bir məkandır. Görkəmli alim BDU-da uzun müddət Geologiya-coğrafiya fakültəsinin dekanı olmuş, bu gün özünün yaratdığı Faydalı qazıntıları kafedrasına, Yer ehtiyatlarının aerokosmik tədqiqatları kimi məhsuldar bir elmi-tədqiqat laboratoriyasına rəhbərlik edir. O, BDU Elmi Şurasının üzvü, BDU nəzdində fəaliyyət göstərən fəlsəfə doktoru elmi adı almaq üçün AAK-nin ixtisaslaşdırılmış dissertasiya şurasının sədri, "Bakı Universitetinin Xəbərləri" (təbiət elmləri seriyası) jurnalının elmi redaktoru, AMEA-nın Xəbərləri (Yer elmləri) jurnalının redaksiya heyətinin üzvüdür.

Vasif Babazadənin elmi marağı dairəsi genişdir. Onun yarım əsrdən çox elmi yaradıcılıq fəaliyyətinin başlıca istiqaməti endogen filizləmələrlə nəzəriyyə və praktikasının inkişaf etdirilməsi olmuşdur. Bu tədqiqatları on xarakterik cəhəti ondan ibarətdir ki, alim geologiyanın müəkkəb problemlərinin həllinə

qeyri-trivial yanaşır, ilk baxışdan yaxşı öyrənilən proseslərin araşdırılmasında mütəxəssisləri məsələnin yeni həllinin axtarılmasına istiqamətləndirir. Bu cəhətdən alimin 2003-cü ildə çapdan çıxmış "Azərbaycan qızılı" fundamental monoqrafiyası yaxşı misal ola bilər. Bu və onun ardınca çıxan digər iki monoqrafiyada "Adalar qövsi paleosistemlərinin qızılaxlayan sulfid yataqları, onların metallogeniya xüsusiyyətləri və geodinamik inkişaf şəraiti" (2015) və "Alp dağ-qırışıqlıq qurşağının mərkəzi seqmentinin filiz yataqları və onların genezislərinin problemləri"ndə (2017) müəllif ölkə təcrübəsində ilk dəfə olaraq qızıl yataqlarının lakohətli elmi yaradıcılığının mözmununu tükəndirmir. Alim respublikanın mineral-xammal resurslarına həmişə birinci dərəcəli əhəmiyyət vermişdir. Azərbaycanın rəngarəng mineral resurslarının öyrənilməsinin praktiki olaraq mümkün olmadığı "durğunluq" illərində bu xüsüsən hiss olunurdu. Bilavasitə bu illər o, "Azərbaycanın mineral-xammal resursları" ensiklopedik əsərini yazmaq fikrinə gəlir və xeyli sonralar, 2005-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının 60 illik yubileyi ərəfəsində bu əsər işıq üzü görür.

Akademik Vasif Babazadənin əsərləri həm elmi itimayiyət, həm də rəsmi dövlət dairələrinin həmin işi diqqətdə olmuşdur. O, özünün elmi fəaliyyəti kontekstində birmənalı olaraq dövlətçilik, azərbaycançılıq, milli maraqlar sistemini həmişə rəhbər tutmuşdur. Akademik Vasif Babazadənin gördüyü işlərin kataloquna nəzər salsaq, görürük bizə bizi təəccübləndirən biləcəyik bir sıyahı canlanır. Hətta bu qədər işi bir insan ömrünə necə sığdırma bildiyi bizi təəccübləndirir desək, qeyri-səmmi olar. Alim "Yerin təkisi haqqında" Azərbaycan Respublikası Qanununu hazırlamaq üçün cəv qurşağının varlığını elmi şəkildə əsaslandırdı (1974). Bu qurşağın qanunauyğun olaraq ayrılması sonrakı geoloji-kəşfiyyat işlərini ilə özünü tam doğrultdu. Bu tədqiqatlarla görə o, Azərbaycan Respublikası dövlət mükafatı laureatı (1978) adına layiq görüldü.

1975-1990-cı illər akademik Vasif Babazadə üçün məhsuldar olmuşdur. Alim endogen filiz yataqlarının formasiya analizi, metallogeniya tədqiqatlarında və proqnoz qiymətləndirmədə onun təbii kimi yeni elmi istiqaməti inkişaf etdirir, aparıcı filiz komponentinin sənaye qiymətini əsas götürərək respublikanın ayrı-ayrı struktur formasiya zonaları üçün sənaye əhəmiyyətli seçiyəvi filiz formasiyaları ayırır.

Akademik Vasif Babazadənin üstün keyfiyyətlərindən danışarkən qeyd etməliyik ki, o, elmi nəzəriyyəni praktikada tətbiq edib rəy nəticə qazanan nadir elm adamlarındandır. Akademik indiyədək nəşr etdiyi çoxsaylı dərslik (xüsusən 4 cildlik "Faydalı qazıntıların geologiyası"), dərs vəsaiti, monoqrafiyalar və elmi məqalələri ilə keçmiş SSRİ məkənində, bugünkü MDB ölkələrində və beynəlxalq elmi mərkəzlərdə tam şəkildə qəbul olunmuş, əsərləri dünyanın bir çox nüfuzlu alimləri tərəfindən yüksək qiymətləndirilmişdir. Alimin Azərbaycan geoloji mühitinə verdiyi yenilikləri və həmin əsərlərin istehsalata tətbiqini hansı dividentlər gətirdiyini xüsusən qeyd etmək lazımdır. V.Babazadənin 350-dən artıq elmi əsəri vardır, o cümlədən 40 monoqrafiya və dərsliyin, 3 nəşr olunmuş strateji əhəmiyyətli xəritələrin müəllifidir. Xaricdə çap edilmiş əsərlərin sayı 80, beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnalalarda çap olunan məqalələrin sayı 55-dir. Onun elmi zəkasının məhsulu olan çoxsaylı monoqrafiyalarından - "Azərbaycan endo-

gen filiz formasiyaları" (Bakı 1990), "Mis və molibden porfir yataqları" (Bakı,1990), "Azərbaycanın filiz formasiyaları və metallogeniya zonaları" (Bakı, 2003), "Aralıq dənizi qurşağının endogen filiz formasiyalarının formalaşma təkamülü" (Moskva, 2007), "Aralıq dənizi qurşağı Qafqaz seqmentinin faydalı qazıntı yataqlarının tektonik inkişafı, əmələ gəlməsinin geodinamik formalaşma şəraiti və yerləşmə qanunauyğunluğu (Azərbaycan, Bakı, 2009) və s. əsərlərinin adlarını qeyd etməklə Vasif Babazadənin elm sahəsində gördüyü əvəzsiz xidmətinin spektrini müəyyən etmək olar. Filiz yataqları və metallogeniya sahəsindəki əsərləri V.M.Babazadənin çoxcəhətli elmi yaradıcılığının mözmununu tükəndirmir. Alim respublikanın mineral-xammal resurslarına həmişə birinci dərəcəli əhəmiyyət vermişdir. Azərbaycanın rəngarəng mineral resurslarının öyrənilməsinin praktiki olaraq mümkün olmadığı "durğunluq" illərində bu xüsüsən hiss olunurdu. Bilavasitə bu illər o, "Azərbaycanın mineral-xammal resursları" ensiklopedik əsərini yazmaq fikrinə gəlir və xeyli sonralar, 2005-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının 60 illik yubileyi ərəfəsində bu əsər işıq üzü görür.

Akademik Vasif Babazadənin əsərləri həm elmi itimayiyət, həm də rəsmi dövlət dairələrinin həmin işi diqqətdə olmuşdur. O, özünün elmi fəaliyyəti kontekstində birmənalı olaraq dövlətçilik, azərbaycançılıq, milli maraqlar sistemini həmişə rəhbər tutmuşdur. Akademik Vasif Babazadənin gördüyü işlərin kataloquna nəzər salsaq, görürük bizə bizi təəccübləndirən biləcəyik bir sıyahı canlanır. Hətta bu qədər işi bir insan ömrünə necə sığdırma bildiyi bizi təəccübləndirir desək, qeyri-səmmi olar. Alim "Yerin təkisi haqqında" Azərbaycan Respublikası Qanununu hazırlamaq üçün cəv qurşağının varlığını elmi şəkildə əsaslandırdı (1974). Bu qurşağın qanunauyğun olaraq ayrılması sonrakı geoloji-kəşfiyyat işlərini ilə özünü tam doğrultdu. Bu tədqiqatlarla görə o, Azərbaycan Respublikası dövlət mükafatı laureatı (1978) adına layiq görüldü.

Bütün bunlarla yanaşı, Vasif Babazadə bir universitet əməkdaşdır. Bakı Dövlət Universiteti ona qanad verən, onun eksperimentlərinə dəstəklənən, onu bir müəllim, bir elm xadimi kimi yüksək qiymətləndirən müqəddəs bir məkandır. Görkəmli alim BDU-da uzun müddət Geologiya-coğrafiya fakültəsinin dekanı olmuş, bu gün özünün yaratdığı Faydalı qazıntıları kafedrasına, Yer ehtiyatlarının aerokosmik tədqiqatları kimi məhsuldar bir elmi-tədqiqat laboratoriyasına rəhbərlik edir. O, BDU Elmi Şurasının üzvü, BDU nəzdində fəaliyyət göstərən fəlsəfə doktoru elmi adı almaq üçün AAK-nin ixtisaslaşdırılmış dissertasiya şurasının sədri, "Bakı Universitetinin Xəbərləri" (təbiət elmləri seriyası) jurnalının elmi redaktoru, AMEA-nın Xəbərləri (Yer elmləri) jurnalının redaksiya heyətinin üzvüdür.

Vasif Babazadənin elmi marağı dairəsi genişdir. Onun yarım əsrdən çox elmi yaradıcılıq fəaliyyətinin başlıca istiqaməti endogen filizləmələrlə nəzəriyyə və praktikasının inkişaf etdirilməsi olmuşdur. Bu tədqiqatları on xarakterik cəhəti ondan ibarətdir ki, alim geologiyanın müəkkəb problemlərinin həllinə

Akif ƏLİZADƏ,
akademik

● Unudulmazlar

Tanınmış məşqçi-müəllim

Azərbaycanda geniş yayılmış yunan-Roma gülüşü zəngin tarixi ənənələri ilə xalqımızın idman mədəniyyətində özünəməxsus yer tutur. Bu idman növünün milli salnaməsi həm də tanınmış gülüşçülərimizin, məşqçilərimizin, mütəxəssislərimizin adları ilə zəngindir. Onların sırasında Azərbaycanın bədən tərbiyəsi və idmanı sahəsində əvəzsiz xidmətləri olmuş Xan Babaxanovun da adı böyük ehtiramla anılır.



Təcrübəli yunan-Roma gülüşü mütəxəssisi, ümumittifaq və beynəlxalq yarışların mükafatçısı, SSRİ və Azərbaycan çempionu, beynəlxalq dərəcəli idman ustası, gülüş yarışları hakimi Xan Məmmədli oğlu Babaxanov 26 sentyabr 1943-cü ildə Gəncə şəhərində anadan olmuşdur. Gülüşlə 1959-cu ildə SSRİ-nin Əməkdar məşqçisi, Əməkdar bədən tərbiyəsi və idman xadimi, beynəlxalq dərəcəli hakim, ölkəmizdə yunan-Roma gülüşünün ilkinlərində, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdüçüsü Ehsan Korimovun rəhbərliyi altında məşğul olmağa başlayıb. İlk qələbələrini Bakıda "Ehtiyat ömək qüvvələri" cəmiyyətində şəhər və respublika birinciliklərində qazanıb. 1960-cı illərdə başlayaraq, Ümumittifaq yarışlarında iştirak edib. 1962-ci ildə bir neçə məsul turnirdə müvəffəqiyyətlə çıxış edərək SSRİ idman ustası adına, 1968-ci ildə ölkə zona yarışlarında üç dəfə qızıl medala layiq görüldü.

Xan Babaxanov Belarus Bədən Tərbiyəsi İnstitutunu bitirib. 1970-ci ildən SSRİ yığma komandasının tərkibində beynəlxalq turnirlərdə çıxış etməyə başlayıb. Bu heyətin tərkibində ilk dəfə Polşada SSRİ yığmasının şərəfini qoruyub. Sonralar Rumıniya, Çexoslovakiya, Almaniya və digər xarici ölkələrdə böyük əhəmiyyət verən alimlərimizdən O. ANSF, INTAS, SCOPES və digər qrant layihələrinin qalibi olmuşdur. Ekspert və elmi məsləhətçi kimi xarici şirkətlərlə əməkdaşlıq etmişdir. Bir çox müəvəzi, simpozium və konfransların fəal təşkilatçısıdır.

Alim daim yaradıcılıq axtarışındadır. Yer haqqında elmlərin gələcək inkişafının dərin geosferlərdə gedən proseslərin dərək edilməsi ilə bağlı olduğu hesab edən tədqiqatçı kosmotektonika, dərnlilik geofizikası, yeni geodinamik əsasda filiz yataqlarının qanunauyğun yerləşməsi problemləri ilə də məşğul olur. MDB məkənində ilk dəfə olaraq strateji əhəmiyyətli "Azərbaycanın kosmotektonik xəritəsi"ni (2007) və "Azərbaycanın filiz faydalı qazıntıların proqnozu ilə regional çatlılıq xəritəsi"ni (2008) və onların izahlı monoqrafiyasını (2009) nəşr etmişdir.

V.Babazadənin elmi-təşkilatçılıq fəaliyyəti böyükdür. Bakı Dövlət Universitetində Geologiya fakültəsinin yaradılması və inkişafı, elmi rəhbəri olduğu Yer ehtiyatlarının aerokosmik tədqiqatları ETL, geoloji profilli bir neçə yeni kafedra və ixtisasların açılması bilavasitə onun adı ilə bağlıdır.

Alim Respublika Ağsaqqallar Şurası Məclisinin üzvüdür.

"Şərəf", "Şöhrət" ordenli akademik Vasif Babazadənin elmi fəaliyyətinə nəzər salarkən xüsusi bir maraqla da qeyd etməyi vacib sayırıq. 10 elmlər doktorunun, 40-dən çox elmlər namizədinin yetişməsinə müstəsna xidmət göstərərək elminin inkişafı üçün alim ordusuna "komandanlıq" edib.

Görkəmli geoloq-alim, həm də AMEA-nın akademik Musa Əliyev, Gürcüstan MEA-nın akademik Aleksandr Tvalçrelidze adına mükafatlarının laureatıdır.

Akademik Vasif Babazadə çoxuna nümunə olacaq insandır. Zəngin elmi bazası, aydın nitqi, ağayana davranışı və xeyirxahlığı ilə... İnsanın yaş illərlə yox, onun əməlləri ilə hesablanır. Vasif Babazadə ömrünün müdrik çağında. Bu mənəvi və şərəfli, həmyaşın gərəklili uzun olmasını arzulayıram. O, elm aləmində nadir şəxsiyyətlərdəndir.

AZƏRTAC xəbər verir ki, təşkilatın təsisçisi və prezidenti, uzun illərdir Afrikada yaşayan Billurə

xanov 1972-ci ildə Münhendə keçirilən Olimpiya Oyunlarına vəsiqə qazanmışdır. Münhen Olimpiya Oyunlarında X.Babaxanov SSRİ milli komandasının şərəfini ləyaqətlə qorumuşdur.

1973-1979-cu illərdə gülüşçü-müəllim SSRİ çempionatlarında, beynəlxalq yarışlarda, Avropa və dünya çempionatlarında qonaqot-bəxş nəticələrə imza atmışdır. Bu yarışlarda uğurla iştirak etməklə beynəlxalq dərəcəli idman ustası normativlərini yerinə yetirmiş, beynəlxalq dərəcəli idman ustası adına layiq görülmüşdür.

X.Babaxanov 1978-ci ildə yeni-yetmələrdən ibarət klassik gülüş üzrə Azərbaycan komandasının məşqçisi kimi fəaliyyətə başlamış və elə həmin il Daşkənddə Ümumittifaq məktəblilərinin XV spartakiadasında uğurlu debüt etmişdir. Tələbələrindən ikisi bu yarışdan vətəna qızıl medalla qayıtmışdır.

1979-cu ildə Azərbaycan Bədən Tərbiyəsi və İdman Komitəsinin qərarı ilə ona klassik gülüş üzrə məşqçi-müəllim statusu verilmişdir. Elə həmin vaxtdan etibarən yunan-Roma gülüşü üzrə gənclərdən ibarət Azərbaycan yığmasının baş məşqçisi kimi fəaliyyətə başlamışdır. Onun yetitdiyi idmançılar gənclər arasında təşkil olunan SSRİ çempionatlarında dərəcəli ali mükafatlara layiq görülmüşdür. Məşqçilik etdiyi beş il ərzində X.Babaxanov sonralar SSRİ, Olimpiya və dünya çempionatlarının qalibi olmuş yüzlərlə gəncə klassik gülüş sənətinin inceliklərini öyrətmişdir. Təkcə onu demək kifayətdir ki, Xan Babaxanov 1988-ci il Seul Olimpiya Oyunlarının iştirakçısı, yunan-Roma gülüşü üzrə çempionu, Avropa çempionu Mahyeddin Allahverdiyevin şəxsi məşqçisi olmuşdur.

Xan Babaxanovun gülüş sahəsində digər uğurları da olmuşdur. O, 1961-ci ilin oktyabrında Bakı şəhərində xüsusi komanda birinciliyində bürünc, 1962-ci ilin iyununda Sovet İttifaqı Qəhrəmanı general-mayor İ.V.Panfilov adına mükafat uğrunda keçirilən klassik gülüş üzrə yarışda bürünc, 1966-cı ilin mayında klassik gülüş üzrə Azərbaycan xüsusi komanda birinciliyində

O, 1982-ci iyun 5-də dünyasını dəyişmişdir. Respublikamızın idman itimayiyəti tanınmış məşqçi-müəllim Xan Babaxanovun bu günlərdə 80 illik yubileyini təntənə ilə qeyd etmişlər. Bu əlamətdar gün münasibətilə idman xadiminin keçdiyi uğurlu gülüşçilik və məşqçilik yoluna nəzər salınmışdır. Xan Babaxanovun təmsalında Azərbaycan gülüşçülərinin keçdiyi zəngin idman həyatı, qazanılmış qələbələr gənclərimizin milli ruhda və sağlam böyüməsi, habelə beynəlxalq idman yarışlarında uğur qazanmağa ruhlandırılması üçün böyük istinad, zəngin təcrübə və qürur mənbəyidir.

Rəhman SALMANLI,
"Azərbaycan"

Anqolada Azərbaycan musiqisinin dünyada təbliği ilə bağlı layihə həyata keçirilir



Anqolanın Luanda şəhərində Azərbaycan musiqisinin dünyada təbliği ilə bağlı Nigeriyada fəaliyyət göstərən Azərbaycanın Dostları Təşkilatının və Anqolada fəaliyyət göstərən İncəsənət və Mədəniyyət Fondu tərəfindən təşkilatçılığı ilə "Birləşmiş səs" xeyriyyə layihəsi həyata keçirilir.

AZƏRTAC xəbər verir ki, təşkilatın təsisçisi və prezidenti, uzun illərdir Afrikada yaşayan Billurə

Bayramova - Bernardin sözlərinə görə, layihə çərçivəsində Anqolada təbliği ilə bağlı Nigeriyada fəaliyyət göstərən Azərbaycanın Dostları Təşkilatının və Anqolada fəaliyyət göstərən İncəsənət və Mədəniyyət Fondu tərəfindən təşkilatçılığı ilə "Birləşmiş səs" xeyriyyə layihəsi həyata keçirilir.

Nigeriyada fəaliyyət göstərən Azərbaycanın Dostları Təşkilatı, Azərbaycan Diasporuna Dəstək

Fondu, Anqolada fəaliyyət göstərən İncəsənət və Mədəniyyət Fondu tərəfindən təşkilatçılığı ilə "Birləşmiş səs" xeyriyyə layihəsi həyata keçirilir. Layihənin məqsədi musiqiçilərə professional musiqinin sirlərini aşılamaq, onlara dünyəşöhretli musiqiçilərlə eyni səhnəni paylaşmaq imkanı, mədəniyyətə arasında körpü və yeni ölkələrdə tar sinfini yaratmaqdır.



B İ L D İ R İ Ş

Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binalarında istismar olunan elektrik avadanlıqlarına texniki xidmətinin satınalma prosedurları çərçivəsində keçirilmiş açıq tender üzrə Satınalmalar komissiyasının 01.09.2023-cü il tarixli qərarına əsasən, "Storm-Engineering" MMC qalib elan edilmişdir. Qalib şirkətlə müvafiq satınalma müqaviləsi imzalanmışdır.

Satınalmalar komissiyası

Azərbaycan Ordusuna məxsus avtomobil minaya düşüb, iki nəfər şəhid olub

Sentyabrın 24-ü saat 17:35 radələrində Azərbaycan Ordusuna məxsus "KamAZ" markalı hərbi nəqliyyat vasitəsi minaya düşüb. Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, mövqelərimizin təminat yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış tank öleyhinə minanın partlaması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Şadmanov Əkrəm Yunis oğlu və Seyidov Tural İslam oğlu şəhid olub.



Digər hərbi qulluqçumuz Əliyev Elvin Taleh oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq yaralıdır.

rətləri alaraq yaralıdır. Yaralı hərbiçimizə ilkin tibbi yardım göstərildikdən sonra o, dərhal

yaxınlıqdakı hərbi tibb müəssisəsinə təxliyə edilib. Vəziyyəti stabildir, həyatı üçün heç bir təhlükə yoxdur.

Ağdamda baş vermiş mina hadisəsi ilə bağlı cinayət işi başlanılıb

Sentyabrın 24-də Ağdam rayonu ərazisində mina partlayışı nəticəsində Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin hərbi qulluqçuları Şadmanov Əkrəm Yunis oğlu və Seyidov Tural İslam oğlunun həlak olması və Əliyev Elvin Taleh oğlunun müxtəlif dərəcəli bədən xəsarətləri alması barədə Ağdam Hərbi Prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluğun Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, daxil olmuş məlumat əsasında Hərbi Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsi və Ağdam Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən ilkin prosesual yoxlama hərəkətləri icra edilib.

Faktla görə Ağdam Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd), 120.2.12-ci (milli, irqi, dini ədavət

və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə) və digər maddələri ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır.

Allahdan şəhidlərimizə rəhmət, hərbiçimizə şəfa diləyirik.

Tacikistan və Qırğızıstan sərhəd mövzusunda sərt bəyanatlardan çəkinmək barədə razılış

Tacikistanın Soqđ vilayətinin başçısı ilə Qırğızıstan Prezidentinin Batken vilayəti üzrə nümayəndəsi arasında görüş olub.

AZƏRTAC xəbər verir ki, tərəflər sərhəd mövzusu ilə bağlı sərt bəyanatlardan qaçmaq barədə razılığa gəlib, həmçinin və-tənzahlı yoxlanılmamış məlumatlara etibar etməməyə çağırılıb.

Soqđ vilayəti başçısının Mətbuat xidməti tərəfindən yayılan məlumatlara görə, görüşdə, həmçinin yaranan problemlərin danışıqlar yolu ilə həll edilməsi olduğu vurğulanıb.

Tacikistan-Qırğızıstan sərhədinin uzunluğu 980 kilometrdir. Sovet İttifaqının süqutundan sonra orada bir sıra



mübahisəli ərazi qalıb. Bu səbəbdən sərhəd rayonlarında vaxtaşırı münaqişələr, o cümlədən silahlı toqquşmalar baş verir.

Sentyabrın 15-də Qırğızıstan Dövlət Təhlükəsizlik Komitəsinin sədri Kamçibek Taşiyevin bəyanatları əsasında 24.kg portalının dərc etdiyi məqalədə Qırğızıstan torpaqlarının Tacikistana verildiyini sübut edən "yeni sənədlər" tapıldığı bildirilib. Məqalədə DTK sədrinin Tacikistana ərazi iddialarından əl çəkməyə çağırıldığı və əks halda Qırğızıstanın da bunu edəcəyi qeyd olunub.

Bundan sonra Qırğızıstan səfəri Tacikistan Xarici İşlər Nazirliyinə çağırılıb və ona mətbuatda gedən bəyanatlardan qarşı tərəfin narahatlığı çatdırılıb. Sərhəd mövzusu iki dövlətin prezidentləri Emoməli Rəhmon və Sadır Japarovun görüşündə də müzakirə edilib.

Kosovoda milli matəm elan edilib

Kosovo Prezidenti Vyosa Osmani polisə silahlı qrup arasında baş verən toqquşmada bir zabitin ölməsi, digərinin isə yaralanması ilə nəticələnən toqquşmadan sonra bazar ertəsi günü milli matəm elan etmək qərarına gəlib.

AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, Baş nazir Albin Kurti "X" sosial şəbəkəsindəki hesabında bildirib ki, çavuş Bunyaku "səhər sübh saatlarında ölkənin ərazi bütövlüyünü və qanunun aliliyini qoruyaraq, xidməti vəzifəsini yerinə yetirərək terrorçular tərəfindən öldürülmüş". Kosovonun şimalında polis patrul dəstəsi ilə

bir qrup silahlı etnik serb arasında baş verən qarşıdurmada daha bir zabıt yaralıdır. Silahlı serblərdən ibarət qrup dövlət nömrə nişanı olmayan iki yük maşını ilə Mitrovitsa şəhəri yaxınlığında yerləşən Banyska kondinə gedən körpünü bağlayıb, məsələni araşdırmaq üçün hadisə yerinə gələn polisə atəş açıqdan sonra atışma baş verib. Bölgəyə çoxlu sayda təhlükəsizlik qüvvəsi göndərilib, Kosovo ilə Serbiya arasındakı Brnyak sərhəd keçid məntəqəsi bağlandı.

Son aylarda Serbiya və Kosovo bir çox mübahisələrlə üzləşir, çünki Belqrad qonşusunu öz ərazisi kimi görür və onun beynəlxalq təşkilatlara qoşulması və digər



dövlətlər tərəfindən tanınması cəhdlərinə mane olur. İki xalqın liderləri münasibətləri normallaşdırmaq üçün Brüsseldə Avropa İttifaqının vasitəçiliyi ilə keçirilən danışıqlarda bir araya gəliblər, lakin tərəflər indiyədək əldə olunmuş razılaşmaları həyata keçirməkdə çətinlik çəkir.

OXUCULARIN NƏZƏRİNƏ!

"AZƏRBAYCAN" qəzetinə
abunə yazılışı davam edir!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır. Eyni zamanda aşağıda göstərilən mətbuatçıyı qurumlarına müraciət edə bilərsiniz:

"Azərpoçt" MMC	(012) 598-49-55, (051) 225-02-13
"Azərmətbuatçıyı" ASC	(012) 441-19-91, (050) 322-33-17
"Qaya" firması	(012) 566-77-80, (050) 214-40-53
"Region Press" MMC	(055) 316-79-01, (050) 316-79-01
"Səma-M" MMC	(012) 594-09-59
"Ziya" LTD	(012) 497-76-96, (050) 306-77-22
"Pressinform" MMC	(012) 598-49-52, (070) 340-01-00
"City press" MMC	(055) 819-09-26

1 illik -124,80 (yüz iyirmi dörd manat səksən qəpik) manat

6 aylıq - 62,40 (altmış iki manat qırx qəpik) manat

3 aylıq - 31,20 (otuz bir manat iyirmi qəpik) manat



Hörmətli oxucular!
Abunə ilə bağlı hər hansı bir problemlə üzləşsəniz, redaksiyaya (Tel.: (012) 539-59-33) zəng vura bilərsiniz.

Bəzi rayonlarda leysan, yüksək dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir



Azərbaycanda bu günə gözlənilən hava və proqnozu açıqlandı.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, ararib tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 17-21°, gündüz 21-26° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 765 millimetr civa sütunu, nisbi rütubət 60-70 faiz təşkil edəcək.

Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şürur rayonlarının bəzi yerlərində ararib yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli, intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Axsama temperaturu gecə 10-15°, gündüz 22-27° isti olacaq.

Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Ağdam, Daşkəsən, Gədəbəy rayonlarının bəzi yerlərində ararib yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli, intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Axsama doğru yağıntı tədricən kəsiləcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şorq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10°, gündüz 10-15° isti olacağı proqnozlaşdırılır.

Şorqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarının bəzi yerlərində ararib yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli, intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Axsama doğru yağıntı tədricən kəsiləcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şorq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15°, gündüz 17-22° isti, dağlarda gecə 3-8°, gündüz 8-13° isti olacağı bildirilir.

Şirvan şəhərində, Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saath, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarının bəzi yerlərində ararib yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli, intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz yağıntı tədricən kəsiləcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şorq küləyi əsəcək. Havanın temperaturu gecə 15-19°, gündüz 20-25° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabad rayonlarının bəzi yerlərində ararib yağış yağacağı, ayrı-ayrı yerlərdə ararib leysan xarakterli, intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Axsama doğru yağıntı tədricən kəsiləcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şorq küləyi əsəcək. Havanın temperaturu gecə 15-18°, gündüz 20-25° isti, dağlarda gecə 11-14°, gündüz 15-18° isti olacaq.

ALLAH RƏHMƏT ELƏSİN!

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəhbərliyi və kollektivi Milli Məclisin deputatı Jalə Əhmədovaya əzizi

ƏLƏSGƏR MÜƏLLİMİN
vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin kollektivi Milli Məclisin deputatı Jalə Əhmədovaya əzizi

ƏLƏSGƏR MÜƏLLİMİN
vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin rəhbərliyi və kollektivi "Azərişiq" ASC-nin sədr müavini Ramil Yusifova əzizi

VAHİD AĞAYEVİN
vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

«AZƏRBAYCAN»
qəzetinin reklam
xidməti

Qəzetin daim yenilənən
rəsmi internet ünvanı:
www.azerbaijan-news.az

BAŞ REDAKTOR
Bəxtiyar
SADIQOV

Əlaqə telefonları:

Qəbul otağı	- 539-68-71,	Beynəlxalq həyat, idman	
Baş redaktor müavinləri	- 538-86-86,	va informasiya şöbəsi	- 539-63-82, 432-37-68
	434-63-30, 539-72-39	İnformasiya şöbəsi	- 538-56-60
Məsəl katib	- 539-43-23,	İctimai əlaqələr şöbəsi	- 539-49-20, 538-31-11,
Məsəl katib müavinləri	- 539-44-91,	Fotolüstrasiya şöbəsi	- 538-84-73,
Parlament və siyasət şöbəsi	- 539-84-41, 539-21-00,	Kompüter mərkəzi	- 538-20-87,
İqtisadiyyat şöbəsi	- 538-42-32, 538-35-55,	Mühasibatlıq	- 539-59-33

AZ 1073, Bakı şəhəri,
Mətbuat prospekti,
529-cu məhəllə,
"Azərbaycan" nəşriyyatı,
IV mərtəbə
contact@azerbaijan-news.az
az.reklam@mail.ru



www.azerbaijan-news.az



Qeydiyyat № 1

"Azərbaycan" qəzetinin kompüter mərkəzində yığılıb sahifələnməmiş, "Azərbaycan Nəşriyyatı" MMC-nin mətbəəsində çap edilmişdir

Qəzetə dərc üçün göndərilən materiallar Azərbaycan dövlətinin mövqeyinə uyğun olmalıdır

Gündəlik rəsmi dövlət qəzeti

Tiraj 5548
Sifariş 2487

Qiyəti 40 qəpik